

HAYAT BİLGİSİ 1

MÜELLİM ÜÇÜN METODİK VƏSAİT





Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

BAHAR KƏRİMOVA
GÜLƏR MEHDİYEVA

HƏYAT BİLGİSİ

*Ümumtəhsil məktəblərinin
1-ci sinfi üçün «Həyat bilgisi» fənni üzrə
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT*

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
24.05.2016-ci il tarixli 354 №-li əmri ilə təsdiq edilmişdir.*



AS
«ASPOLİQRAF»
BAKİ — 2016

Kərimova B., Mehdiyeva G.

Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün «Həyat bilgisi» fənni üzrə müəllim üçün metodik vəsait.

Bakı, «Aspoliqraf», 2016, 72 səh.

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Müəllim üçün metodik vəsaitlə bağlı rəy, irad və təkliflərin aspoliqraf.ltd@gmail.com və derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur. Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!

© Azərbaycan Respublikası
Təhsil Nazirliyi, 2016

*Bahar Əşrəf qızı Kərimova
Gülər Ələkbər qızı Mehdiyeva*

HƏYAT BİLGİSİ

(Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün «Həyat bilgisi» fənni üzrə müəllim üçün metodik vəsait)

Bakı, «Aspoliqraf», 2016.

Redaktoru *Ülkər Şahmuradova*

Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*

Kompyuter tərtibatçıları *Səadət Quluzadə, Mələk Şimşək*

Rəssamı *Gündüz Ağayev*

Korrektoru *Natəvan Məmmədova*

Kağız formatı 57x82¹/₈. Ofset çapı. Ofset kağızı. Məktəb qarnituru.

Fiziki çap vərəqi 9,0.

Uçot nəşr vərəqi 5,6. Sifariş 23. Tiraj 4350 Pulsuz.

«Aspoliqraf LTD» MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 121^B

GİRİŞ

1. Fənn kurikulumunun tələblərinin reallaşma mexanizmlərinin şərhi və əsaslandırılması

1-ci sinif üçün «Həyat bilgisi» dərslik komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi «Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Həyat bilgisi kurikulumu (1–4-cü siniflər)» əsasında hazırlanmışdır və 2 kitabdan — dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir.

Dərslik komplektinin əsas xüsusiyyətlərindən biri dərslik və müəllim üçün metodik vəsaitin tam vəhdət təşkil etməsidir. Dərslik komplektinin bu xüsusiyyəti fənn üzrə standartların tam realizə edilməsinə imkan yaratır.

«**Həyat bilgisi**» dərsliyi vasitəsilə şagirdlər onları əhatə edən cisim və hadisələr haqqında məlumat əldə edirlər, cisim və hadisələr arasında olan qarşılıqlı əlaqə və təsirləri müəyyən edirlər, nəticə çıxarırlar və onlara münasibət bildirirlər. «Həyat bilgisi» dərsliyi şagirdlərin söz ehtiyatlarını genişləndirir və dünyagörüşlərini inkişaf etdirir. Standartları realizə etmək üçün dərslikdə şagirdlərin yaşı xüsusiyyətlərini nəzərə alaraq əyanılıyə üstünlük verilib. Dərslikdə hər bir mövzu — mövzuya istiqamətləndirən suallardan başlanır. Dərslikdə mövzuların daxilində verilən suallar idrak fəallığını təmin edir və təfəkkürün inkişafına imkan yaratır. Hər mövzuda yeni sözlərin tərifləri və mövzuların sonunda müxtəlif səviyyəli suallar verilir.

«**Həyat bilgisi**» müəllim üçün metodik vəsaitdə dərsin səmərəli qurulması üçün vacib olan materiallar toplanmışdır. Metodik vəsaitdə təlim materiallarının tədrisi ilə bağlı ümumi metodik göstərişlər öz əksini tapmışdır. Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəlində mümkün ola bilən integrasiya variantları təklif olunur. Həmçinin illik planlaşdırma və gündəlik planlaşdırma dair dərs nümunələrinə xüsusi yer verilir. Metodik vəsaitdə təqdim edilən dərs nümunələri fəal təlimə əsaslanaraq mərhələ-mərhələ açıqlanmışdır. Mövzuların tədrisi texnologiyası üzrə cədvələ əsaslanaraq müəllimlər təklif olunan üsullardan, resurslardan istifadə edərək dərslərin planlaşdırılmasına yaradıcı yanaşa bilərlər. Həmin cədvəlin diferensiallaşdırma hissəsində təklif olunan tapşırıqlardan istifadə edərək hər bir müəllim sinifdə olan şagirdlərin xüsusi tələbatlarından, maraq və imkanlarından, bacarıq və qabiliyyətlərdən asılı olaraq inklüziv yanaşmanı həyata keçirə bilər. İnklüziv yanaşma haqqında metodik vəsaitdə müəllimlər üçün məlumat əlavə edilib.

Müəllim üçün metodik vəsaitdə qiymətləndirməni həyata keçirmək üçün tövsiyələr və nümunələr də öz əksini tapmışdır.

2. Təlim materiallarının tədrisi ilə bağlı ümumi metodik göstərişlər

İnteraktiv təlimin mahiyyəti ondan ibarətdir ki, tədris prosesi bütün şagirdlərin müntəzəm, fəal, qarşılıqlı fəaliyyəti ilə həyata keçirilir. Müəllimlərin interaktiv təlim texnologiyalarını tətbiq etməsi, həmçinin şagird üçün adı olan situasiyanı, onun fəaliyyətinin xarakterini dəyişir, onu başqa mövqedə qoyur: şagird «biliklərinin növbəti payını axıdan» «passiv damar» olmur, prosesin fəal iştirakçısına çevrilir.

İnteraktiv təlimdə yüksək nəticələrə nail olmaq müəllimdən tədris prosesinin təşkilində müəyyən şərtləri həyata keçirməyi tələb edir. Bunlara aşağıdakılardır:

- 1) tədris prosesinin çoxtərəfli əməkdaşlıq və intensiv kommunikasiya prosesi kimi təşkili;

- 2) sinifdə əlverişli, pozitiv psixoloji atmosfer;
- 3) tədris məkanının xüsusi təşkili.

Tədris prosesinin çoxtərəfli əməkdaşlıq və intensiv kommunikasiya prosesi kimi interaktiv təlim sinifdə kommunikasiyanın xüsusi çoxcəhətli tipini nəzərdə tutur ki, bu zaman kommunikativ əlaqələr yalnız müəllimlə şagirdlər arasında deyil, eyni zamanda bütün şagirdlər arasında yaranır, müəllim isə tədris fəaliyyətinin bərabərhüquqlu əməkdaşına – iştirakçısına çevirilir.

Bələ kommunikasiya prosesində uşaqlarda müəyyən mövzu çərçivəsində öz nəticələrini bölüşdürmək, onlar haqqında danışmaq, yalnız müəllimin deyil, həm də sinif yoldaşlarının fikirlərini dinləmək imkanı yaranır. Çoxtərəfli kommunikasiyanın tətbiqi təlim prosesinə sinfin bütün şagirdlərini qoşmağa imkan verir.

Psixoloqlar, həmçinin şagirdlərin bir-biri ilə qarşılıqlı əlaqəsinin vacibliyini qeyd edirlər, çünkü şagirdlərin özlərinin bir-biri ilə məsləhətləşməsi və ya qarşılıqlı təlim biliklərin mənimsənilməsini daha səmərəli üsullarından biridir.

İnteraktiv texnologiya təlimin dəqiqlikləşdirilmiş gözlənilən nəticələrini, şagirdlərin idrak prosesini stimullaşdırıran ayrı-ayrı interaktiv metod və üsulları, müəllim və şagirdlərin istifadə etdikləri və onların köməyi ilə şagirdlərin planlaşdırılmış nəticələrə nail ola biləcəyi zehni və tədris şərtlərini və qaydaları özündə birləşdirir. Metodikadan fərqli olaraq, interaktiv texnologiya tədris tapşırıqlarının yerinə yetirilməsi üçün qayda və hərəkətlərin təsadüfi yiğimini nəzərdə tutmur, öz strukturu, alqoritmi ilə mümkün olan son nəticəni müəyyən edir.

İnteraktiv təlim texnologiyasının tətbiqi dərsin strukturu qarşısında da müəyyən tələblər qoyur. Bir qayda olaraq, interaktiv dərsin quruluşu üç əsas hissədən ibarət olur:

- giriş hissənin əsas vəzifəsi şagirdlərin tədris fəaliyyətinin motivasiyası, onların dayaq bilikləri və təsəvvürlərinin formallaşdırılması, mövzunun və gözlənilən tədris nəticələrinin onlara təqdim olunmasıdır;
- şagirdlərin yeni məzmuna yiyələnməsini nəzərdə tutan əsas hissə;
- yekun hissə – bu zaman mənimsənilənlər sistemləşdirilir və ümumiləşdirilir, təlim prosesinin refleksiyası və dərsin nəticələrinin qiymətləndirilməsi baş verir.

İnteraktiv təlimin həyata keçirilməsi üçün onlarla metodik üsullar və ya texnikalar mövcuddur.

Onların çoxluğu və müxtəlifliyi bir tərəfdən müəllimə öz məqsədinə çatmaq və dərsi zənginləşdirmək üçün geniş imkanlar verir, o biri tərəfdən isə metodların məqsəd-müvafiq seçilməsi problemi yaradır. Müəllim metodun hansı məqsədə yönəlməsini tam şəkildə təsəvvür etməlidir və müvafiq seçim aparmalıdır.

Metodların məqsədlərə görə təsnifatı:

Blum taksonomiyası üzrə təsnifatı

Təlimin məqsədləri	Metod və texnikalar
Bilik	«Əqli hücum», klaster, təqdimat
Anlama	Diskussiya, suallar
Tətbiq	Rollu oyun, problemin həlli
Analiz	Debatlar, modelləşdirmə, kub
Sintez	Yaradıcılığı stimullaşdırıran üsullar
Qiymətləndirmə	Meyar üzrə qiymətləndirmə

Hafizə və təfəkkür növlərinin inkişafı üzrə təsnifat

Təlimin məqsədləri	Metod və texnikalar
Hafizə	«Əqli hücum», klaster, söz assosiasiyları
Məntiqi təfəkkür	Diskussiya, modelləşdirmə, situativ praktikum, sosioloji tədqiqat, alqoritm üzrə təsvir
Tənqidli təfəkkür	Rollu oyun, diskussiya, modelləşdirmə, situativ praktikum, debatlar, meyar üzrə qiymətləndirmə
Yaradıcı təfəkkür	«Əqli hücum», rollu oyun, modelləşdirmə, morfoloji qutu, proqnozlaşdırma, layihələr

Dərsdə interaktiv metodları seçərkən şagirdlərin yaş xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Belə ki birinci sinif şagirdlərində əyani-hərəki və əyani-obrazlı təfəkkür dominantlıq (üstünlük) təşkil edir. Sözlü-məntiqi təfəkkür sadə səviyyədə təzahür edir. Şagirdlərin qeyd olunan yaş xüsusiyyətlərini nəzərə alaraq, birinci sinifdə təcrübə və əyanılıyə əsaslanan təlim üsullarının seçilməsinə üstünlük vermək vacibdir — *situativ praktikum*, «əqli hücum», *şəkil üzrə təsvir, fərqi göstər, şəkillərin təsnifikasi və s.* Daha sonra sözlü-məntiqi təfəkkürə əsaslanan üsullara üstünlük vermək lazımdır — *rollu oyun, diskussiya, meyar üzrə qiymətləndirmə, oxşar xüsusiyyətləri tap* və s.

Birinci sinif şagirdlərinin oxumaq bacarıqları olmadığı üçün dərslikdə olan yeni məlumatla tanışlıq, əsasən, müəllim tərəfindən *minimühazirə* üsulu vasitəsilə keçirilə bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq birinci sinifdə əlavə vəsaitləri seçərkən əyani vəsaitlərlə (slaydlar, şəkillər, təsviri xəritələr), internet resurslarla (nağıllar, mövzuya uyğun cizgi və sənədli filmlər), cisim və əşyalarla təcrübələrin aparılmasına üstünlük vermək lazımdır.

Birinci sinif şagirdlərinin müəyyən xüsusiyyətlərini nəzərə alaraq, yaradıcı tipli tapşırıqlar ev tapşırığı kimi verilir.

İnteraktiv təlim üsulları

Beyin həmləsi

1. Müəllim həll olunmalı problemi müəyyən edir.
2. Təlimat verilir ki, şagirdlər problemin həlli üçün bütün ilk ağıla gələn ideyaları sürətlə, qısaca və konkret ifadələrlə bildirsinlər. Bu ideyalar fantastik, ağlaşığmaz, qeyri-adi, hətta zarafatıyanə və ya uzaqgörən ola bilər. Şagirdlər öz həmyaşıldarlarının şərhlərinə istinad edə bilər, tənqid etmədən bu şərhləri tamamlayıb başqa formaya sala bilərlər. Təkliflər qiymətləndirilmir və tənqid edilmir.
3. Bütün qrup bu problemin həllinə cəlb olunur. Əsas məqsəd: mümkün qədər çox fikir toplamağa nail olmaq.
4. Qısa vaxt ərzində verilən bütün fikir və təkliflər aparıcı — «generator» tərəfindən qeyd olunur.
5. Yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil edilir. Bunun üçün aparıcı qəbul edilmiş və irəli sürülmüş ideyaları təşkil etmək üçün onların təsnifatını edə bilər. Bu zaman meyarlar müəyyənlenəkdirilir: meyar kimi ümumi kateqoriyalar, simvollar, əsas sözlər, təsvirlər və s. çıxış edə bilər. Bu iş üçün aparıcı 5–10 dəqiqə vaxt ayırır və bütün siniflə birlikdə işləyir.

6. Aparıcı ideyaları bir daha yekunlaşdırır: şagirdlər artıq bildirilmiş ideyaları tənqidin təhlil edir, qiymətləndirir, mübahisə və əks-mübahisə aparır. Şagirdlər müzakirə olunan problemin mümkün həlli üçün orijinal və ən yaxın ideyaları seçirlər. Bu ideyalardan irəli gələn mümkün risk və ziddiyətlər barəsində sərbəst müzakirə aparırlar.

7. Bu mərhələ kiçik qruplarda da aparıla bilər. Müəyyənləşdirilmiş meyarlar əsasında qrup yardımçı qruplara bölünür. Hər bir yardımçı qrup öz nəticələrini göstərir və onları həmyaşıdları ilə bölüşür. Onlar bunu sözlərlə, bütöv ifadələrlə, kollajlarla, təsvirlərlə, rəsmklärə, mahnilarla və ya rollu oyunlarla təqdim edə bilər.

Anlayışın çıxarılması

Müəllim lövhə üzərində sual işarəsi olan vərəq asır. Vərəqin arxa tərəfində «anlayış» yazılıb. Müəllim gizlənmiş anlayışın altında ona aid 2 və ya 3 yönəldici söz (anlayışın xüsusiyyətlərini) yazır. Müəllim vərəqin arxa tərəfində anlayışın yazılıdığını şagirdlərə deyir. Şagirdlər yazılmış xüsusiyyətlərə əsaslanaraq, vərəqdə hansı anlayışın olduğunu müəyyən etməlidirlər. Anlayışa aid şagirdlərin fərziyyələri dinlənilir. Şagirdlər gizlədilmiş anlayışı tapmaqda çətinlik çəkdikdə müəllim tərəfindən anlayışa aid yeni xüsusiyyətlər əlavə edilə bilər. Anlayış müəyyən edildikdən sonra açıqlanır. Müəllim xahiş edir ki, şagirdlər bu anlayışa daha da geniş tərif vermək üçün onlara aid olan yeni xüsusiyyətlər və misallar əlavə etsinlər.

Bu üsuldan istifadə etdikdə müəllim bir neçə şərti nəzərə almalıdır. Verilən anlayışlar, təxminən, şagirdlərə tanış olmalıdır, lakin onların tam tərifi aydın olmamalıdır. Müəllim tərəfindən seçilən xüsusiyyətlər şagirdlərə fərziyyələri irəli sürməyə imkan verməlidir, lakin anlayışı birbaşa tapmağa qoymamalıdır.

Rollu oyun

Hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmalardan ibarətdir. İştirakçılar müxtəlif rolları öz üzərlərinə götürürler və hər hansı bir hadisəni bu mövqelərdən qiymətləndirirlər.

Rollu oyun üsulunu həyata keçirmək üçün müəllim işi əvvəlcədən planlaşdırılmalı və aşağıdakı fəaliyyətləri həyata keçirməlidir:

- rollu oyun vasitəsilə göstəriləcək problemi formalasdırın;
- şagirdlərlə birgə rollu oyun iştiraklarının və müşahidəçilərin say tərkibini müəyyən edin, həmcinin oyun üzərində bütün siniflə, yaxud eyni vaxtda bir neçə kiçik qrupla işləməyin məqsədə uyğun olduğunu düşünün. Qətiyyətsiz şagirdləri oyunda iştirak etməyə həvəsləndirin;
- şagirdlərə öz rollarını inamlı oynamamaq, eyni zamanda təlim üçün kifayət qədər informasiya verin;
- rollu oyunun necə keçəcəyini düşünün;
- şagirdlərə hazırlaşmağa vaxt verin;
- əgər oyunun keçirilməsi üçün mebelin yeri dəyişdirilməlidirsə, bunu edin;
- oyunun aparılmasında bütün sinfin ən azı müşahidəçi və ya konkret tapşırığı olan ekspert kimi iştirakını təmin edin.

Oyunun sonunda iştirakçılar və «müşahidəçilər» tərəfindən qazanılmış təcrübənin, onların fikir və hislərinin diqqətli və dərin təhlili aparılır.

Aşağıdakı suallar ətrafında müzakirəni təşkil etmək olar:

- Bu və digər rolda özünü necə hiss etdiniz?
- Oyun zamanı nə xoşunuza gəldi və ya nə xoşunuza gəlmədi?
- Problem həll olunmuşdumu? Nə üçün? O necə həll olundu?

Səhnələşdirmə

Səhnələşdirmə prosesində hər hansı həyat vəziyyəti və bu vəziyyətdə baş verən hadisələr və insanların davranışları oynanılır. Bu zaman şagird bütün təcrübəsini, bilik və bacarıqlarını səfərbər edib, başqa şəxsin surətini və hərəkətlərini anlamalı, vəziyyəti qiymətləndirməli və düzgün davranış yolunu tapmalıdır. Rollu oyundan fərqli olaraq, səhnələşdirmə hazır ssenari əsasında keçirilir. Səhnəcik sonu məlum olan real vəziyyət və hadisələrin modeli kimi çıxış edir. Səhnələşdirməni həyata keçirmək üçün müəllim dərsdən qabaq mövzu ilə bağlı ssenari hazırlayır. Ssenaridə konkret hadisə, əsas iştirakçılar, onların vəzifə hüquqları və məqsədləri müəyyən olunur. Lakin həqiqi ssenarıdən fərqli olaraq, burada konkret dialoqlar olmur. İştirakçılar öz rollarını oynadıqları hissənin qısa təsviri əsasında qururlar. Rollar paylandıqdan sonra şagirdlər hazırlanır və tamaşa göstərilir. Səhnələşdirmədən sonra göstərilən problemləri, bacarıqları, onların həlli yollarını təhlil etmək üçün qrup müzakirələri keçirilir.

«Kim daha çox?»

Məqsəd 1. Əşyaların xüsusiyyətləri haqqında olan bilikləri aktuallaşdırmaq

Bir obyektin mümkün qədər çox xüsusiyyətlərini qeyd etmək. Bu tapşırığı həm şifahi (əgər hər kəs öz əşyasını təsvir edirsə), həm də yazılı yerinə yetirmək olar (hamiya eyni tapşırıq verilir). Daha çox xüsusiyyət qeyd edən qalib gəlir.

Məqsəd 2. Müqayisə yolu ilə ümumi olanı və fərqi tapmaq

Mürəkkəb mətnlə iş, şəkildə olan obyektlər (mətndə olan yeni sözlər arasında) və sı-nifdə otağınızda olan əşyalar, tanış adamlar arasında və s. mümkün qədər çox oxşarlıq və fərqləri müəyyənləşdirməkdən başlanır. Bu tapşırığın daha çətin variantı həmin növdən olan digər obyektlərlə müqayisə aparmaqdır.

Məqsəd 3. Müqayisə yolu ilə oxşar olanı müəyyən etmək

İştirakçılara mümkün qədər çox oxşar nağıl və ya oxşar qəhrəmanlar tapmaq, onların oxşarlığını izah etmək tapşırığı verilir. Eyni qayda ilə «Əks olanı tapmaq» tapşırığı yerinə yetirilə bilər, yəni iştirakçılara daha çox əks olan, oxşar olmayan qəhrəmanlar tapmaq tapşırığı verilir.

«Təəssüratlar torbası»

İştirakçılara şəklə «daxil olmaq» və «Görürəm... Eşidirəm... Hiss edirəm...» planı üzrə bir cümlə (hər kəs ayrı) yazmaq təklif olunur.

- **Mən bu şəklə baxanda ... görürəm.**
- **Mən bu şəklə baxanda ... eşidirəm.**
- **Mən bu şəklə baxanda ... hiss edirəm.**

Sonra iştirakçılar bir-biri ilə bunları bölüşür. Hər kəs yoldaşlarının dediklərindən bir-ikisini yazar və beləliklə, balaca «təəssüratlarla dolu torba» alınır.

İnklüziv təhsil

Bir çox ölkələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar tipik uşaqlarla birlikdə ümum-təhsil məktəblərində təhsil alır. Bu cür integrasiyaya inklüziv təhsil deyilir. Inklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasetinin prioritetlərindəndir. BMT-nin İnsan Hüquqları Konvensiyasına görə, bərabər təhsil almaq imkanlarının yaradılması və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətdə integrasiyası dövlətlərin üzərinə düşür. Artıq təhsilin məqsədlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqların, insanların cəmiyyətə integrasiyasını stimullaşdırmaq və onu reallığa çevirməkdir. Inklüziv təhsilin əsas prinsipi odur ki, birgə təhsil alan uşaqlar birgə cəmiyyətdə yaşayacaqlar.

Ümumtəhsil sistemi bütün uşaqları əhatə etməli, bütün uşaqların bərabər imkanlara malik olmasını təmin etməli və hər birinin fərdi nailiyyətlərinə dəstək verməlidir.

İnklüziv sınıf mühitində təlim hər bir uşağın başqaları ilə birlikdə tədris prosesində iştirak etmək hüququnu nəzərdə tutur. Uşaqlar sağlam və xüsusi qayğıya ehtiyacı olan-lara bölmünlər, öz fərdi xüsusiyyətləri, ehtiyacları və istedadları olan ayrı-ayrı şex-siyyətlər kimi nəzərdən keçirilirlər və daima təlim prosesində dəstək alırlar.

Məktəbdə inklüziya barədə qərar verdikdə uşağın diaqnozuna «çətin» olub-olmamasına görə yox, onun psixofiziki inkişaf xüsusiyyətlərinə və onlara təsir göstərən faktor-lara kompleks şəkildə baxılmalıdır və zəruri dəstək təmin edilməlidir. Əks halda məktəb mühiti xüsusi qayğıya ehtiyacı olan uşağın vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxara bilər.

İnklüziv təhsil uşaqların xüsusi ehtiyaclarının müəyyənləşdirilməsindən başlanır və müvafiq təlim strategiyalarından istifadə edərək onu psixi, fiziki, koqnitiv inkişafaya doğru aparmaq və sınıf kollektivinin integrativ bir üzvünə çevirmək deməkdir.

Bu vəsaitdə inklüziv yanaşmanı həyata keçirmək üçün müəllimlərə aid bir sıra dərs nümunələri və tapşırıqlar öz əksini tapmışdır.

İnklüziv yanaşma təlim prosesində müxtəlif şəkildə həyata keçirilə bilər — şagird-lərin inkişaf səviyyələrinə görə, şagirdlərin ehtiyaclarına və maraqlarına görə və s.

Birinci sınıf «Həyat bilgisi» dərslik toplusunda inklüziv yanaşmanın həyata keçi-rilməsi imkanları:

«Həyat bilgisi» dərsliyində əyanılık, müxtəlif səviyyəli sualların, tapşırıqların qeyd edilməsi.

«Həyat bilgisi» metodik vəsaitdə «HƏYAT BİLGİSİ 1-ci SİNİF – Mövzuların təd-risi texnologiyası üzrə cədvəl»də diferensiallaşdırma hissəsində. Bu hissədə müxtəlif tipli diferensiallaşdırma nəzərdə tutulub. Misal üçün, nitqində problemləri olan, tez yoran və s. uşaqlar üçün yapışdırma, şəkillərin seçilməsi; istedadlı şagirdlər üçün 3 №-li tapşırıqlar nəzərdə tutulub və s.

QİYMƏTLƏNDİRİMƏNİ HƏYATA KEÇİRMƏK ÜÇÜN MÜƏLLİMƏ TÖVSIYƏLƏR VƏ QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏLƏRİ

Qiymətləndirmə, xüsusilə birinci sinifdən başlayaraq uşaqda müsbət emosiyalar ya-ratmalıdır. Təlim prosesində müəllim ən çox şagirdin səhvlerini deyil, nailiyyətlərini vur-ğulamalı, cəzadan çox dəstək verməyə çalışmalıdır. Qiymətləndirmə «Səhv cavablar olmur, sadəcə, onlar müxtəlif olur» prinsipi əsasında qurulur. Belə anlarda çox vacibdir ki, müəllim səhv cavaba «Sən düz demirsən» əvəzinə, «Bir daha fikirləş», «Maraqlı fikirdir, lakin sualımız başqdır» kimi əks-əlaqə yaratsın. Cəzalandırmağa gəldikdə isə müəllim çalışma-lıdır ki, aqressiv cəzanın əvəzinə şagirdə həm özünün, həm də sinfin münasibətini çatdır-sın və bununla da onda müsbət münasibət qazanmaq ehtiyacını canlandırırsın.

I. Qiymətləndirmə üsulları

Birinci sinifdə müəllimin qiymətləndirməsi, ilk növbədə, şagird üçün özünüqiymə-tləndirmə və özünənəzarətin inkişafına təsir edən amil kimi çıxış edir. Bunun üçün təlim prosesində «keyfiyyətcə qiymətləndirmə» üsullarından daha çox istifadə olunur:

1. «Portfolio» sistemi. «Portfolio» sistemi ibtidai məktəbdə ən səmərəli qi-y-mətləndirmə mexanizmi sayıyla bilər. «Portfolio» hər şagirdin xüsusi dosyesidir ki, burada şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər qeydə alınır:

- cari qiymətlər;
- şagirdin dərs fəaliyyəti, onun əhvali-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdları və yaşlılarla münasibəti üzərində gündəlik müşahidələr;
- meydana çıxan problemlərin təsviri və onların təhlili;
- müəllimin bu şagirdə yanaşmaya düzəlişlər edilməsi haqqında, onun təliminin fərdiləşdirilməsi istiqamətləri haqqında qeydləri və proqnozları;
- valideynlərin gəlib-getmələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, şagirdin ailə şəraiti haqqında qeydləri;
- psixoloqların psixoloji tədqiqatın nəticələri əsasında rəyi.

Bununla şagirdin müəyyən dövr ərzində dərs işləri toplanır və sonra onun nəticələrinin müəyyən edilməsi, həm nailiyyətlərin, həm də problemlərin keyfiyyətcə təhlili aparılır. Bundan sonra şagirdin inkişafının fərdi programı tərtib olunur.

2. Verbal (sözlə) qiymətləndirmə. Yaddan çıxarmaq olmaz ki, qiymətləndirmənin ən mühüm üsullarından biri sözdür: o, müəllimin psixoloji dayağını, təqdirini və tənbehini ifadə edə bilər. Şagirdinancaq bilik, bacarıq və vərdişlərinin deyil, onun şəxsi keyfiyyətlərinin də sözlə (tərif və iradalarla, məsləhət və təkliflərlə) qiymətləndirilməsi mümkündür. Bu üsuldan, əsasən, ibtidai siniflərdə istifadə olunur, lakin bu yanaşmanın orta məktəbdə tətbiqi də real və məqsədə uyğundur. Verbal (sözlə) qiymətləndirmənin rolunun artması və eyni zamanda kəmiyyət qiymətinin əhəmiyyətdən düşməsi qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi kimi sayıla bilər.

3. Rənglərlə qiymətləndirmə.

4. Şəkillərlə qiymətləndirmə.

5. Emosional münasibət yolu ilə qiymətləndirmə.

6. Meyar cədvəli əsasında qiymətləndirmə.

II. Özünü və yoldaşlarını qiymətləndirmə üsulları

Özünüqiymətləndirmə bacarıqlarını şagirdlərdə inkişaf etdirmək məqsədilə onlara meyarlar əsasında özlərinin bilik və bacarıqlarını, ilk növbədə, qiymətləndirməyi öyrətmək lazımdır. Bundan sonra müəllim tərəfindən hazırlanmış meyarlar əsasında sinif yoldaşlarını qiymətləndirməyi öyrətmək vacibdir. Bununla da müəllim şagirdlərdə həm özünü, həm də ətrafdakıları obyektiv qiymətləndirmə bacarığını formalasdırı bilər.

Qarşılıqlı qiymətləndirmənin bir növü kimi cütlərdə qiymətləndirmə və s. ola bilər.

III. Qrup işinin qiymətləndirilməsi

Qrup işinin qiymətləndirilməsi meyar əsasında və müxtəlif vasitələrlə (qrafik, cədvəl, simvol, söz və üsullarla (müəllim tərəfindən, şagirdlərin qarşılıqlı qiymətləndirilməsi, qruplararası qiymətləndirmə)) keçirilə bilər.

1. Qrafik. Lövhədə qrafik çəkilir: şkalalar qiymətlər və qrupların nömrələrini əks etdirir. Qrupun nailiyyətlərindən asılı olaraq qrafikdəki xətt ya qalxa, ya da enə bilər.

2. Meyar cədvəli. Cədvəlin sətirlərində qrupların nömrələri və sütunlarında qiymətləndirmə meyarları qeyd edilir. Qiymətləndirmə zamanı müəllim hər qrupun qarşısında meyara müvafiq olaraq «+» və ya «-» işarələri ilə qrupun nailiyyətlərini qeyd edir. Yekunda ümumi bal hesablanır.

3. Qrupdaxili qiymətləndirmə. Qrupun hər bir nümayəndəsinə qrup şagirdlərinin adları və qiymətləndirmə meyarları qeyd edilmiş cədvəl paylanılır. Hər nümayəndə həm özünü, həm də yoldaşlarını meyarlar əsasında «+» və ya «-» işarələri ilə (və ya rəqəmlərlə) qiymətləndirir.

Qiymətləndirməyə dair nümunələr

Özünüqiymətləndirmə

Meyarlar	Dərəcələr		
Mən müəllimi diqqətlə dinlədim			
Mən dərslikdə olan məlumatı başa düşdüm			
Mən yoldaşlarımı birlikdə tapşırığı yerinə yetirdim			
Mən yoldaşlarımı dinlədim			
Mən yoldaşlarımı və müəllimə sual verdim			
	əla	orta	zəif

Bir cütdə olan şagirdlərin bir-birini qiymətləndirməsi üçün nümunə

Kim: _____	Bəli	Xeyr
Kimin fəaliyyətini qiymətləndirir: _____		
Məni diqqətlə dinlədi		
Mənə aydın olmayanı izah etdi		
Mənimlə əməkdaşlıq etdi		
Mənə şəkil çəkməyə kömək etdi		
Mənimlə nəzakətli davrandı		
Cəmi:		

**Müəllim tərəfindən cütlərdə və qrupda işləyən şagirdlərin
meyar üzrə qiymətləndirmə cədvəli**

CÜTLÜKLƏRİN İŞLƏRİNİ QİYMƏTLƏNDİRİMƏK ÜÇÜN MEYARLAR							
Cütdə işləyən şagird- lərin adı	Tapşırığın tam yerinə yetiril- məsi	Tapşırığın düzgün ye- rinə yetiril- məsi	Əmək- daşlıq	Dinləmə	Nizam- intizam	Əlavələr	Ümumi nəticə
Səma və Tural							
Ceyhun və Jalə							

Qrupdaxili qiymətləndirmə

Tarix:						
Mövzu:						
Qrup nümayən- dələrinin adları	Diqqətlə dinləyirdi	Əmək- daşlıq edirdi	Digər grupa suallar verirdi	Digər qrupun suallarını cavablan- dırırı	Fikirləri söyləyirdi	Ümumi bal
Təranə						
Nazim						
Səlim						
Rəna						
Mən						

Müəllim tərəfindən bütün sinfi qiymətləndirmək üçün cədvəl

«Cansız təbiət varlıqları» mövzusu üzrə şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi

Qiymətləndirmə üzrə meyarlar	Kafi	Yaxşı	Əla	Ümumi nəticə
Cansız varlıqları sadə şəkildə təsvir edir				
Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) əlamətlərini sadalayır				
Cansız varlıqları və obyektləri (dağ, təpə, dərə, düzənlik, çay, göl) xarakterik əlamətlərinə görə fərqləndirir				

Qalereya gəzintisi


Birinci sinifdə bu üsul şagirdin digər sinif yoldaşlarının işlərini fərdi qiymətləndirməsi üçün seçilə bilər. Məsələn, şagirdlərin işləri (rəsmi, plakatlar, kollajlar və s.)

lövhədə və ya divarda asılır. Şagirdlərə yapışqan smayiliklər və ya rəngli dairələr paylanılır. Smayiliklərin və ya dairələrin sayı 3—5 ola bilər (sayı müəllim özü dəqiqləşdirə bilər). Şagird «qalereya»ni gəzib, asılmış işləri nəzərdən keçirir. Sonra ona maraqlı olan 3—5 işin altında (yanında) dairəni yapışdırır.

Qalereya gəzintisi həm müəllim, həm də şagirdlər tərəfindən ev tapşırıqlarının yoxlanılması məqsədilə də həyata keçirilə bilər.

Qrup işlərinin qiymətləndirilməsi

Qeyd: Bu üsulla qrup qiymətləndirilməsini keçirmək üçün lövhədə qrafik çəkilir. Hər qrupu təmsil edən fiqur seçilir. Fiqurlar lövhədəki qrafikə skotç vasitəsilə asılır. Tədqiqat işi zamanı qrupun fəaliyyətindən asılı olaraq fiqurlar müəyyən səviyyəyə qaldırılıb-endirilir.



Dərslik komplektinin hazırlanmasında aşağıdakı mənbələrdən istifadə olunmuşdur.

1. Ümumtəhsil məktəblərinin 1—4-cü sinifləri üçün fənn kurikulumları.
2. Z.A.Veysova. Fəal İnteraktiv təlim: müəllimlər üçün vəsait. UNICEF, Bakı, 2006.
3. E.Pometun. «İnteraktiv təlim» müəllimlər üçün tədris vəsaiti. 2010.
4. «İnsan hüquqlarının tədrisi». Müəllimlər üçün metodik vəsait. Norveç qaćqınlar Şurası. 2003.
5. Ellen R. Daniel və Key Stafford. «Xüsusi hazırlıq siniflərinin təşkili». Açıq Cəmiyyət İnstитutu — Yardım Fondu — Azərbaycan. 2001.
6. <<http://kurikulum.az>>
7. <<http://festifal.1september.ru>>

HƏYAT BİLGİSİ 1-ci SINİF — Mövzuların tədrisi texnologiyası üzrə cədvəl

SƏT	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	I. BÖLƏM: Mən və məni əhatə edən varlıqlar				DİFERENSİALLAŞDIRMA	
			İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QIYMƏTLƏNDİRME		
1		Diagnostik qiymətləndirmə					Test tapşırıqları	
1	1.1.1. Varlıqları, hadisələri sadə şəkildə təsvir edir. 1.1.2. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə fərgləndirir. 1.2.1.1. «Fərd», «ailə» və «kollektiv» anlayışları bərədə cədvəlvürələrini bildirir.	Mən canlı varlığam · Özünü canlı varlıq kimi təsvir edir. · Ətrafında olan digər insanları xüsusiyyətlərinə görə tamyr. · Ətrafında olan insanları bir-birindən əlamətlərinə görə (yəş, cins və s.) fərgləndirir.	A-d.: 1.1.1.; Tex.: 1.2.1.; 1.3.1., 1.3.2.; Inf.: 1.1.1.; T-i.: 2.1.4.	· Tapmaca ləsi · Beyin həm-təhlili · Vəziyyətin təhlili · Minimühəzişə · Kollaj · Yapma · Müzakirə · Cədvəl üzrə iş	· Dərslik · «Ayna» uşaq ensiklopediyası · «Sevimli» jurnalı, № 24, 2011 · MİMİO qurğu · Proyektor · Komputer · Cədvəl üzrə iş	Müəllim tərəfindən · «Ayna» uşaq ensiklopediyası · «Sevimli» jurnalı, № 24, 2011 · MİMİO qurğu · Proyektor · Komputer · Cədvəl üzrə iş	3. Plastilindən insan figurunu düzəltmək və bu insan fiquru «kim ola bilər, onun ətrafında kimlər var?» suallarını cavablaşdırmaq tapşırılır. 2. Yaş, cins və irəqə görə şəkillər paylanılmır və onları qruplaşdırmaq təklif olunur. 1. «Neyə görə mən canlı varlığam?» özünüz haqqında danışın.	3. Jurnal şəkillərindən (canlı təbiət varlıqlarının şəkilləri də ola bilər) «Canlı varlıqlar» adlı kollaj (şəkilləri jurnallardan kəsib vərəqdə yapışdırmaq) yaradın. 2. Jurnallardan keşilmiş qarışiq şəkillərdən (yalnız canlı təbiət varlıqlarının şəkilləri verilir) «Canlı varlıqlar» adlı kollaj yaradın. 1. Jurnallardan keşilmiş qarışiq şəkillərdən (yalnız canlı təbiət varlıqlarının şəkilləri verilir) «Canlı varlıqlar» adlı kollajın yalnız heyvanlar olan şəkilləri seçin və yapışdırın.

I. BÖLME: Mən və məni əhatə edən varlıqlar							
SƏT	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTLƏNDİRME	DİFERENSİALLAŞDIRMA
1	1.3.1. Canlılar aləminə aid olan varlıqları (bitki, heyvan, insan) təmizir. 1.3.2. Canlıların yaşamamasını şərtləndirən amilləri sadalayır.	Canlılara yaşamaq üçün nələr lazımdır? · Canlı varlıqlar olan bitki, heyvan, insan, insanların təsvir edir. · Canlıların mövcud olması üçün vacib olan amilləri (hava, su, torpaq, güneş) sadalayır.	İnf.: 1.1.1.; T-i.: 2.1.1., 2.1.4.	<ul style="list-style-type: none"> · Bevin həmləsi · Vəziyyətin təhlili · Təcrübə · Rollu oyun · Cütħərdə və böyük qrupda müzakirə · «Tapmaca» kur · Kollaj · İllüstrasiya · «Royal» uşaq jurnalı, № 5, 2011 · «Sevimli» jurnalı, № 24, 2011 	<ul style="list-style-type: none"> · Dörslik · Əyani vəsait · Internet resursları · Dibçək · Bir qab su · Əkmək üçün evvelcədən bir güл · Sellofan · Sap 	<p><i>Müallim tərəfindən – verbal (söz) qiymətləndirmə</i></p> <p><i>Müallim tərəfindən – cütħərdə işləyen şagirdlərin moyar üzrə qiymətləndirmə cədvəli</i></p>	<p>3. Canlıların yaşamamasını şərtləndirən amillərin (hava, su, torpaq, güneş) xüsusiyyətlərinə aid tapmacalar qurun.</p> <p>2. Hava, su, torpaq, güneş rollarında çıxış edərək canlıların yaşaması üçün niyə lazm olduğunu söyləyin.</p> <p>1. Hava, su, torpaq və güneş necədir? — sadalayın.</p>
1	1.1.1. Varlıqları, hadisələri sađe şəkildə təsvir edir. 1.2.1. Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir.	Təbiətdə nələr var · Cansız varlıqları tanıyr. · Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlilik, çay, göl) əlamətlərini sadalayır. · Cansız varlıqları və obyektləri (dağ, təpə, dərə, düzənlilik, dərə, düzənlilik, çay, göl) əlamətlərinə görə fərqləndirir.	A-d.: 1.1.1., 1.2.1.; İnf.: 1.2.2., 1.2.3.; Tex.: 1.3.1., T-i.: 2.1.4.	<ul style="list-style-type: none"> · «Səgirəm-rəngleyirəm» · Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlilik, çay, göl) əlamətlərini sadalayır. 	<ul style="list-style-type: none"> · Müallim tərəfindən – verbal (söz) qiymətləndirmə · MİMİO qurğu · Proyektor · Kompüter 	<p>3. Təqdim edilmiş I şəkildə yalnız quru sahələri, II şəkildə isə yahnız sulu sahələri müəyyən edin və rəngləyin.</p> <p>2. Kosmosa aid cansız varlıqların şəklini çəkin və sözlə təsvir edin.</p> <p>1. Kəsilmiş şəkillərdən «Cansız təbiət» adlı kollaj (A4 vərəqdə) yaradın.</p>	

I. BÖLME: Mən və məni əhatə edən varlıqlar

SƏT	ALT STAN-DARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTİN-DİRMDƏ	DİFERENSİALLAŞ-DIRMA
1	1.2.1. Coğrafi obyektləri (dağ, təpə, dərə, düzənlilik, çay, göl) cansız təbiət varlığından kimini tanıyr. 1.2.2. Yaşadığı coğrafi obyektləri ərazinin sədə (dağ, təpə, dərə, düzənlilik, çay, göl) fərqləndirir. Coğrafi təsviri ni verir.	Məni əhatə edən təbiət	A-d.: 1.2.1.; İnf.: 1.2.1.; T-i.: 2.1.4.	<ul style="list-style-type: none"> Beyin həmləsi Böyük qrupda müzikire Cütürdə müzikire, Minimü-hazırə Vəziyyətin təhlili Xüsusiyyətlərə görə seçmək Təsnifat etmək 	<ul style="list-style-type: none"> Dərslik, «Ayna» uşaq ensiklopediyası MİMİO qurğu Kompyuter Proyektor 	<p><i>Şagird tərəfin-dən – meyar üzrə özünüqiy-mətləndirmə cədvəli – №1</i></p> <p><i>Müəllim tərəfindən – işlərin nöticələrinə görə smayılıklar vasitəsilə qıymətləndirmə</i></p>	<p>3. Yaşadığımız ərazidə olan coğrafi obyektləri çəkin və onların xüsusiyyətlərini izah edin.</p> <p>2. Yaşadığımız yerdə mövcud olan cansız təbiət varlıqları haqqında danışın.</p> <p>1. Təqdim edilən şəkildə coğrafi obyektləri dairəyə götürün.</p>
1	1.1.1. Varlıqları, hadisələri sadə şəkildə təsvir edir.	Cansız təbiətdə hadisələr		<ul style="list-style-type: none"> Cansız təbiət hadisələrini sadə şəkilde təsvir edir. Cansız təbiətdə olan hadisələr arasında əlaqələri təsvir edir. 	<ul style="list-style-type: none"> T-i.: 2.1.1., 2.1.4.; A-d.: 1.2.1.; Riy.: 5.2.1.; İnf.: 2.1.3. 		<p>3. Yay və payız fəsline aid şəkillər çəkin və fəsillerin fərqli xüsusiyyətləri haqqında danışın.</p> <p>2. Təqdim olunmuş şəkil-lərdən cansız təbiət hadisələrinə aid şəkilləri seçin.</p> <p>1. Səhər, günorta, axşam, gecə vaxtları haqqında danışın.</p>

I. BÖLME: Mən və məni əhatə edən varlıqlar							
SƏT	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QIYMƏTLƏNDİRME	DİFERENSİALLAŞDIRMA
1	1.1.1. Vərlinquları, hadisələri sədə şəkildə təsvir edir. 1.1.2. Vərlinquları, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir.	Ətrafında baş verən canlı təbiət hadisələri · Canlı təbiət hadisələrini sadə şəkildə təsvir edir. · Canlı təbiətə olan hadisələr arasında əlaqələri təsvir edir. · Canlı təbiətə olan hadisələri cansız təbiətə olan hadisələrdən fərqləndirir.	T-i.: 2.1.1., 2.1.4.; A-d.: 1.2.1.; Riy.: 5.2.1.; Inf.: 2.1.3.	· Səbəb-nəticə əlaqələri · Beyni həmləsi · Minimühabizə · Təcrübənin aparılması ≤ http://fermer.ru/node/27805 >	· Dörslik · «Ayna» usaq ensiklopediyası · MİMİO Qurğu · Kompcütər · Proyektor · Müləm tərəfin-dən — bütün şagirdləri qiyamətləndirmək üçün meyar üzrə qiymətləndirmə cədvəli · Simvollarla qeydlərin aparılması · Məsləhət-vermə · Müsahibə	· <i>Sagird tərəfin-dən — bir cüttdə bitki toxumlarının şagirdlərin bir-birini qiyamətləndirməsi</i> · <i>Müllim tərəfin-dən — bütün şagirdləri qiyamətləndirmək üçün meyar üzrə qiymətləndirmə cədvəli</i>	3. Müxtəlif səraitdə (qaranlıqda, işqda) yetişdirilən bitki toxumlarının inkişafını hər gün müşahidə edərək cədvəldə müəyyən edilmiş işaretlər vasitəsilə qeyd edin. 2. Sınıfda toxumlardan bitkinin əmələ gəlməsini izleyib xüsusi cədvəldə müşahidələrinizi çəkin. 1. Təqdim edilmiş şəkil-lərdən canlı və cansız təbiət hadisələrini seçin.
1	1.4.1. Ətraf mühitin (evin, heyətin, sınıfın, havannı, suyun) təmiz saxlanmasının vacibliyini sədə şəkildə sərh edir. 1.4.2. Birər fəaliyyətin təmiz saxlanmasının vacibliyini sədə şəkildə sərh edir.	Mən ətrafımı təmiz saxlamayıam · Yaşadığım mühitin təmiz saxlanmasının vacibliyini sadə şəkilda sərh edir. · Yaşadığım mühitin təmiz saxlanmasının sadə yollarını sərh edir və tətbiq edir. · Ətraf mühitin təmiz saxlamaq və qorumaq üçün bir-gə fəaliyyətin faydasını nümunələr əsasında izah edir.	A-d.: 1.1.1., 1.2.1.; T-i.: 2.1.4.; Inf.: 1.2.1.			3. «Ətrafımızın təmiz və gözəl olması üçün biz nə edə bilərik?» — mövzusunda şəkil çəkin və izah edin. 2. «Gəl ətrafımızı təmiz saxlayaqq» — dostunuza məsləhətlər verin. 1. Cütlərdə «Bizim yaşamaq istədiyimiz gözəl təbiət» mövzusunda şəkil çəkin.	

II. BÖLMƏ: Mən və məni əhatə edən cəmiyyət

SƏSƏT	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRASIYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTLƏNDİRME	DİFERENSİALLAŞDIRMA
1	2.1.1. «Fərd», «aile» və «kollektiv» anlayışları bərdətə təsəvvürləriini bildirir. 2.1.3. Ailədə və kollektivdə üzərinə düşən vəzifələri sa-dalayır. 2.1.1.2. Birgə fəaliyyətin faydasını nümunələr əsasında izah edir.	Kollektiv nadir · «Fərd», «aile» və «kollektiv» anlayışları izah edir. · Ailədə və kollek-tivdə üzərinə dü-sən vəzifələri sa-dalayır. · Ailədə və kollek-tivdə üzərinə dü-sən vəzifələrin (iş-lərin) yerinə yeti-rilməsinin vacib-yını izah edir.	Riy.: 3.1.1.; Tex.: 1.3.2.; A-d.: 1.1.1., 1.2.1.; F.-t.: 4.1.1.	<ul style="list-style-type: none"> Beyin həməsi Didaktik oyun Miminüha-zira Təssüratlar torbası Vəziyyətin təhlili Müsahibə Şəkil üzrə danışmaq İllüstrasiya Rollu oyun 	<ul style="list-style-type: none"> Dərslik Uşaq ensiklo-pediyaları «Sevimli» jurnalı, № 24 «Royal» uşaq jurnalı, № 5 	<p><i>Müəllim tərəfin-dən – qrupda işlə-yen şagirdlərin me-yar üzrə qiyamətləndirmə cədvəli.</i></p> <p><i>Şagird tərəfin-dən – qalereya gəzintisi.</i></p>	<p>3. Kəsilmiş açıqcannın (pazlı, mozaika, hər hansı bir jurnaldan şəkil olara bilər) xırda hissələrdən tam şəklini yığın.</p> <p>2. Ailə üzvlərinin yerinə yekindikləri fəaliyyətlərə aid səkilləri seçin və onlar haqqında danışın.</p> <p>1. Ailədə birlikdə yerinə yekitirlən işləri sadalayın.</p>
1	2.2.2. «Büdcə» anlayışını sadə şəkildə izah edir.	Ailə büdcəmiz · «Ailenin büdcəsi» anlayışını sadə şəkildə izah edir. · Ailenin və ailə üzvlərinin xərclərini sadalayır. · Ailenin gəlir mənbəyini təmynır.	Riy.: 1.3.5.; A-d.: 1.2.1., 3.1.3.; T-i.: 2.1.4.			<p>3. Zərfin içində verilmiş söz-lərdən ailə bütçəsi, ailənin gelir və xərclərinə aid olan-ları seçin və şifahi cümlə qurun.</p> <p>2. Ailədə valideynlər tərəfindən bütçənin nəyə xərc-ləndiyini çəkin (rəngləyir-lər).</p> <p>1. «Valideynlərim ailə bütçəsindən mənim üçün hansı xərcləri edir» — sadalayın.</p>	

SƏT	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	II. BÖLMƏ: Mən və məni əhatə edən cəmiyyət		DİFERENSİALLAŞ-DIRMA
				ÜSULLAR	RESURSLAR	
1	2.2.3. Azərbaycan Respublikasının pul nişanlarını tanıyr.	İstifadə etdiyimiz pul vahidləri · Azərbaycan Respublikasının pul nişanlarını tanıyr. · Azərbaycan Respublikasının pul nişanlarını bir-birindən fərqləndidir. · Azərbaycan Respublikasının pul nişanlarının funkasiyasını izah edir.	T-i.: 2.1.4.; A-d.: 1.2.1., 1.2.2.; Riy.: 3.1.1.	<ul style="list-style-type: none"> Beyin həməsi Kiçik qrupda müzakirə Minimühazirə Böyük qrupda müzakirə Şəkillər üzrə təsnifat Əşyalar üzrə təsnifat İllüstrasiya 	<ul style="list-style-type: none"> Dərslik Uşaq ensiklopediyası Maqnitofon Disk Şəkilləri Internet resursları: <http://mp3.m-id.az/mp3/19083> 	<p>3. Azərbaycan Respublikasının pul nişanlarını bir-birindən fərqləndirir və əşyaların qiymətinə görə müvafiq pulları paylaşdırın.</p> <p>2. Vəlideynləriniz və siz pul-ləyən şagirdlərin meyar üzrə qiymətləndirmətələndirmə cədvəli</p> <p>1. Zərfin içində olan müxtəlif manat və qəpik pulların şəkillərini ayırin.</p>
1	2.3.1. Azərbaycan Respublikasının Dövlət rəmzlərini sadalayır.	Dövlətimizin rəmzləri · Azərbaycan Respublikasının Dövlət rəmzlərini (gerb, bayraq, himm) səsləyir və onları bir-birindən fərqləndirir. · Azərbaycan Respublikasının Dövlət bayrağını təsvir edir.	A-d.: 1.2.1., 1.2.2.; T-i.: 2.1.4.; Tex.:	<ul style="list-style-type: none"> Applikasiya 	<ul style="list-style-type: none"> Azərbaycan Respublikasının bayrağını və gerbini çəkin. Bayrağın ranglerinin və gerbin üzərində olan simvolların mənasını açqlayın. Azərbaycan Respublikasının bayrağını və gerbini çəkin və rəngleyin. Rəngli kağızlardan Azərbaycan Respublikasının bayrağını düzəldin. 	

II. BÖLME: Mən və məni əhatə edən cəmiyyət							
SƏT	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTLƏNDİRİMƏ	DİFERENSİALLAŞDIRMA
1	2.4.1. Məktəbin daxili nizam-intizam qaydalarını sadalayır. 3.1.2. Etiket-dənkənar davranışları fərqləndirir.	Mən məktəbdə və sınıfda hansı qaydalara əməl etməliyəm · Məktəbin və sinfin daxili nizam-intizam qaydalarını sadalayır. · Məktəbin və sinfin etiketindən kənar davranışları fərqləndirir. · Məktəbin və sinfin daxili nizam-intizam qaydalarına riayət edir.	A-d.: 1.2.1.; İnf.: 1.1.1., 2.2.1.; F-t.: 4.1.1.; T-i.: 2.1.4.	Beyin həmləsi · Mini-mühazirə · Müzakirə · Vəziyyətin təhlili · Səhnələşdirme · İllüstrasiya · «Düziñü seç» · «Öyrəndim-bölüşdüm»	· Dörslik · «Royal» usaq журналı, № 5	Müəllim tərafindən — «Qrafik» vasitəsilə grupların işlərinin qiymətləndirilməsi · Sagird tərafindən — qrupda-xılı qiyamətləndirmə üçün meyar üzrə cədvəl	3. Zərfin içində məktəbin daxili nizam-intizam qaydalarına uyğun olan cümlələri uyğun olmayanlardan ayırm. 2. Məktəbdə etiketdənkənar davranışlıslara aid şəkillər çəkin. 1. Məktəbin daxili nizam-intizam qaydalarını sadalayın.
1	2.4.2. Şagird hüquqlarını sadalayır.	Mənim hüquqlarım · Öz hüquqlarını (saqlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək) sadalayır. · Öz hüquqlarını (saqlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək) təsvir edir. · Sağlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək kimi hüquqlarını müəyyən edir.	A-d.: 1.2.1., 1.2.3.; İnf.: 2.2.1.; F-t.: 4.1.1.			3. Səhnələşdirmə vasitəsilə usaq hüquqlarım müəyyən edin, onları sadalayın. 2. «Mən öz hüquqlarımı neyə görə bilməliyəm?» — sualını cavablandırın. 1. «Sənin də təhsil hüququn var» — təhsil hüquqları pozulmuş şagirdə onun hüquqlarını sadalayın.	

III. BÖLME: Mənim mənəviyyatım							
SƏT	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRASIYA	ÜSULLAR	RESURSLAR	QIYMƏTLƏNDİRME	DİFERENSİALLAŞDIRMA
1	3.1.1. İnsanlarası ünsiyyət etiketlərinə (salamlaşmaq, özünütəqdim, müraciət, müraciət, müraciət, müraciət, qaydalarına əməl edir. Etiketdənkənar davranışları fərqləndirir.	Mən insanların ehətəsində · Salamlaşmaq, özünütəqdim, müraciət, müraciət, hafizlaşmək cəvab, xudaha-fizlaşmak) əməl edir. 3.1.2. Etiketdənkənar davranışları fərqləndirir.	A-d.: 1.2.2., 3.1.4.; inf.: 1.1.1., 2.2.1.	· Beyin həmləsi · Minimühəzira · Mizakirə · Vəziyyətin təhlili · «Tamamlı» · «Düzünüşəc» · «Öyrəndimböyüküldüm» · Təsnif etmək	· Dərslik · «Sevimli» jurnalı, №24 · «Royal» uşaq jurnalı, №5	<i>Müəllim tərafindən — işlərin nəticələrinə görə smayiliklər vasitəsilə qeymətləndirmə</i> <i>Şagird tərafindən — meyar üzrə özüniüçüymətləndirmə cədvəli №1</i>	3. Davranış etiketini eks etdirən sözləri mətəndə lazımla hissəyə yapışdırın. 2. Zərfin içində olan cümlələrdə davranış etiketine uyğun olmayanlarını seçin və sayını yazın. 1. «Etiket davranışlarını pozan şagirdə hansı sözləri öyrədərdiniz?» — yazın.
1	3.2.1. Şəxsiyyəti formalasdıran mənəvi keyfiyyətləri (düzlük, doğruluq, cəhəqanlıq, səmimilik) sadə şəkildə şərh edir.	Mən necə yaxşı insan ola bilərəm · İnsanın müsbət xüsusiyyətlərini sadələyir. · Düzlük, doğruluq, cəhəqanlıq, səmimilik kimi mənəvi keyfiyyətləri sadə şəkildə şərh edir. · Düzlük, doğruluq, cəhəqanlıq, səmimilik kimi mənəvi keyfiyyətləri bir-birindən fərqləndirir.	A-d.: 2.2.4; Riy.: 5.1.1., 5.1.2.; İnf.: 1.1.1.				3. Qeyd edilmiş düzgünlük, səmimilik, çalışqanlıq, aid atalar sözlərinin hər birinin mənasını izah edin. 2. Şagirdin müsbət xüsusiyyətlərinin altından xətt çəkin və sayını yazın. 1. «Mənim yaxşı xüsusiyyətlərim?» — yazın.

III. BÖLME: Mənim mənəviyyatım

SƏSAT	ALT STAN-DARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTLƏN-DİRME	DİFERENSİALLAŞ-DIRMA
1	3.2.2. Mənəviyyata zidd xüsusiyyyətlərə (yalanlılıq, paxallılıq, xəbərcilik mənfi xüsusiyyyətləri sadalayır və sadə şəkilde izah edir.	Ünsiyyətə mane olan xüsusiyyyətlər. Yalanlılıq, paxallılıq, xəbərcilik kimi mənfi xüsusiyyyətləri sadalayır və sadə şəkilde izah edir.	A-d.: 1.1.2., 2.2.1., 2.2.4.; Riy.: 5.1.1., 5.1.2.; İnf.: 1.1.1.	· Beyin hemlesi · Minimühəzirə · Təssüratlar torbası · Mütəzakirə · Vəziyyətin təhlili · Cədvəlin doldurulması · Öyrəndim-böülüsdüm» · «Seçirəm-cümələ qurum»	· Dərslik, · Qısa mətnlər (möhür, canamaz, Quran kitabı) · Məscidə ekskursiya · Şəkillər · Albom · Karandaşlar	Şagird <i>tərəfin-dən</i> — grupdaxili qiyamətləndirmə üçün meyar üzrə cədvəl	3. Təqdim edilmiş vəziyyətləri qeyd olunmuş suallar ətrafında təhlil edin. Qeyd olunmuş vəziyyətlərə münasibətinizi bildirin. 2. Mətndə şagirdin mənfi xüsusiyyyətlərini seçin, al-tundan xətt çəkin və sayılın yazın. 1. Dostunuz yalan damşasayı, xəbərcilik etseydi, ona nə deyərdiniz?
1	3.3.1. Təsvirlərdə dini rəmzləri (ibadətgahlar, nişanlar, dini kitablar, eşyalar)	Din · İbadətgahlar, nişanlar, dini kitablar, eşyaları tanısanlar, dini kifayır.	A-d.: 1.2.1., 3.1.4.; T-i.: 2.1.4.; İnf.: 1.1.1.	· Şəkillər üzrə təsnifat · illüstrasiya	· İbadətgahlar, nişanlar, dini kitablar, eşyaları fərqləndirir. 3.3.2. Dini haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.	3. Zərfin içində verilmiş sözlərdən dincə aid olan sözləri seçin və sözlərdən istifadə edərək cümlələr qurun. 2. Zərfin içində olan şəkil-lərdən müxtəlif dinlərin rəmzlərini bir-birindən ayırin və cədvəldə yapışdırın. 1. Müsəlman dininə aid olanları çəkin.	

III. BÖLME: Mənim mənəviyyatım					
ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRASIYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTLƏNDİRME
SƏAT	DİFERENSİALLASDIRMA				
3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə hörmət, xəstələrə qayğı) haqqında təsəvvürlerini ifadə edir.	Mənim ətrafdakılarla müناسibətim · Böyüklərə hörmət, kiçiklərə ve xəstələrə qayğı haqqında təsəvvürlerini ifadə edir.	A.d.: 2.2.4., 3.1.5.; Tex.: 1.3.4., 1.3.6.; F-t.: 2.1.1., 4.1.1.	<ul style="list-style-type: none"> · Esse · Beyin həmləsi · Kicik qrupda müzikirə · Rollu oyun · «Sözlərdən cimlə qurun» 	<ul style="list-style-type: none"> · Dərslik · Qayıç · Yapışqan · Tənzif · «Royal» uşaq jurnalı, № 5 · Uşaq ensiklopediyası 	<p><i>Şagird tərafindən – meyar üzərə özünüqiyəmtəndirmə cədvəli, və açıqca şəklində tərtib edin.</i></p> <p><i>2. «Hörmət», «Qayğı», «Borc» sözlərinən istifadə edərək bir neçə girdəri qıymətləndirmək üçün 1. Rollar vasitəsilə xəsədən bütün şəhərətələnmış yoldaşımıza, mətbəxdə iş gören ananuza, ağlayan kiçik bacı-niza qayğı və kömək göstərin.</i></p> <p><i>Müəllim tərafindən – bütün şəhərətələnmış yoldaşımıza, mətbəxdə iş gören ananuza, ağlayan kiçik bacı-niza qayğı və kömək göstərin.</i></p>

IV. BÖLMƏ: Mənim sağlamlığım və təhlükəsizliyim

SƏS	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTLƏN-DİRƏMƏ	DİFERENSİALLAŞDIRMA	
1	4.1.1. Sağlam həyat tərzinin şərtlərini (təmizkarlıq, düzgün qidalama, yuxu və istirahət) sadalayır.	Mənim sağlamlığım • Sağlam həyat tərzinin şərtlərini sadalayır. • Sağlam həyat tərzinin şərtlərinə aid nümunələr göstərir. • Sağlam və sağlam olmayan həyat tərzlərini müəyyən edir. • Evin, həyətin, sinfin, havanın, suyun təmiz saxlanması və saxlanmasının vacibliyini sadə şəkildə şərh edir.	A-d.: 1.2.1., 3.1.4.; İnf.: 2.1.3.; Riy.: 5.2.1.; F.t.: 1.1.3.	Anlayışın çıxarılması • Minimühazire • Müzakirə • Proqnozlaşdırma • Beyin həmləsi • Vəziyyətin təhlili • Müzakirə • Məntiqi əlaqələr zənciri	Dərslik • «Ayna» uşaq ensiklopediyası • «Royal» uşaq jurnalı, №5 • Üzərində yazı olan kartlar • Jurnallardan kəsilmiş şəkillər • Karandaş • Albom	Müəllim tərəfindən — nəticələrə görə meyar cədvəli üzrə qiymətləndirmə Şagird tərəfindən — qalereya gəzintisi	3. Zərərlı qidalanı (çipsləri, qızardılmış kartofu, mayonezli salatları və s.) tez-tez və çoxlu miqdarda qəbul etdikdə, cıraklı sudan istifadə etdikdə nə baş verəcəyi haqqında yazın. 2. «İnsan gec yuxuya gedikdə və yuxudan gec oyanıqdırda nə baş verir?» — kartların üzərində olan cümlələri ardıcılıqla düzün. 1. Evini, həyətini, simfini təmiz saxlamayan usaqə nə deyərdiniz? — fikirlərinizi ifadə edin.	
	2.2.1. Gün rejimi haqqında təsəvvürərini sadə şəkildə ifadə edir.	Mənim gün rejimim • Gün rejiminə təsvir edir. • Gün rejiminin vacibliyini izah edir.	A-d.:1.1.1., 1.2.1.; T-i.: 2.1.4.; F.t.: 1.1.2.	Təcrübə ilə bəlişmə		3. Mənim məktəbəqədər fəaliyyətim, «Mənim məktəbdə fəaliyyətim», «Mənim məktəbdən sonra olan fəaliyyətim» mövzusunda şəkilləri ardıcılıqla çəkin. 2. Zərfin içində verilən şəkilləri gün rejiminin ardıcılığına uyğun düzün və nömrələrini yazın.	1. Öz gün rejiminiz haqqında danışın.	

1

IV. BÖLMƏ: Mənim sağlamlığım və təhlükəsizliyim					
SƏT	FƏALİYYƏTLƏR	İNTEQRASIYA	ÜSULLAR	RESURSLAR	QIYMƏTLƏNDİRME
ALT STANDARTLAR	DİFERENSİALLAŞDIRMA				
1	4.1.2. Hava durumuna uyğun geyim seçiminin təhlükəsiz həvalələndirilməsi. Hava durumuna uyğun geyim seçimini sağlamlıq üçün əsaslanır.	Mən müxtəlif havaldarda necə geyimməliyəm . Hava durumuna uyğun geyim seçimini sağlamışlığını sədəfərəm. 1.1.2. Vərliləri hadisələri xarakterik əlamətlərə görə fərqləndirir.	A-d.: 1.2.1.; 2.2.4.; Riy.: 5.2.2.; Tex.: 1.3.2.; T-i.: 2.1.4.; İnf.: 1.1.1.; 1.2.3.	<ul style="list-style-type: none"> Beyin həmlesi Minimihäusere Müzikirə Proqnozlaşdırma Cədvəlləri işləmə Rollu oyun Təmamilanmaçılıq «Secirəm-ya-pısdırıram-əlavəjəri edirəm» Uygunsuzluğunu tapın. 	<p><i>Müəllim tərəfindən — bütün şəkillər qiyamətləndirmək üçün meyar üzrə qiyamətləndirmə cədvəli</i></p> <p><i>Şagird tərəfdən — qrupun işlərini bütün şagirdlər tərəfindən smayiliklər vasitəsilə qiyamətləndirmə</i></p>
1	4.2.1. Heyat və təhlükəsizlik üçün təhlükə töredə bilən məisət alət və avadanlığını (elektrik və qaz cihazları, alıcı, kəsici və desici alətləri sadalayır. Elektrik və qaz cihazları, alıcı, kəsici və desici alətlər) sadalayır. 1.1.1. Vərliləri hadisələri sədəfərəm. 1.1.2. Vərliləri hadisələri xarakterik əlamətlərə görə fərqləndirir.	Ətrafimdakı məisət cihazları	Həyat və sağlamlıq üçün təhlükə töredə bilən elektrik və qaz cihazları, alıcı, kəsici və desici alətləri sadalayır. Elektrik və qaz cihazları, alıcı, kəsici və desici alətlər sadalayır. Elektrik və qaz cihazları, alıcı, kəsici və desici alətləri təsvir edir. Elektrik və qaz cihazları, alıcı, kəsici və desici alətləri təsvir edir.	<p>A-d.: 1.2.3.; Riy.: 5.2.1.; İnf.: 1.2.3.; Tex.: 1.3.3., 2.1.3.</p>	<p>3. Verilmiş sözləri mətndə lazımlı hissələrə yapışdırın. Tamamlanmış mətnə əsasən geyimin insan sağlığı üçün olan əhəmiyyətini qeyd edin.</p> <p>2. Yay, yaz-pazız, qısqəfəline uyğun geyimlərin şəkillərini seçin və cədvəldə yapisdırın. Əlavə etmək istədiyiniz geyimləri rəngli karandaşlarla çəkin.</p> <p>1. Şəkillərdə (kitabda əlavə) fəsillərlə insanların geyimləri arasında olan uyğunsuluğu tapın.</p> <p>3. Rollar vasitəsilə təhlükəli cihaz və əşyaların xüsusiyyətlərini və onların yarada biləcək təhlükələrini qeyd edin.</p> <p>2. Elektrik, qaz cihazları, alıcı, kəsici və desici alətləri onlara uyğun olan təhlükələrlə birləşdirin.</p> <p>1. Elektrik, qaz cihazları, alıcı, kəsici və desici alətləri sekkilərin arasından seçin və cədvəldə yapisdırın.</p>

IV. BÖLMƏ: Mənim sağlamlığım və təhlükəsizliyim

SƏT	ALT STANDARTLAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTLƏN-DİRME	DİFERENSİALLAŞ-DIRMA
1	4.2.2. Ətrafdakı şübhəli əşyalara toxunmağın və tamadığı insanlarla ünsiyətin təhlükəsini izah edir.	Ətrafında daha nələr təhlükəli ola bilər · Ətrafdakı şübhəli əşyaları müyyən edir. · Ətrafdakı şübhəli əşyalara toxunmağın təhlükəsini izah edir. · Tənimadığı insanlarla ünsiyətin təhlükəsini izah edir.	A-d.: 1.2.3., 3.1.4.; F-t.: 4.1.1.; İnf.: 2.1.1.	· Beyin həmlesi · Problem situasiyam təhili · Rollu oyunlar · Proqnoz et · 5 dəq. esse · Səhnələşdirme	· Dərslik · «Qoqal» nağılı · «Royal» uşaq cütde olan şagirdlərin bir-birini meyar cədvəli üzrə qiymətləndirməsi · Internet resursları · Şəhənləşdirme · Şəkli işarəyə görə uyğunlaşdır	Şagird tərəfin-dən – bir cütde olan şagirdlərin bir-birini meyar cədvəli üzrə qiymətləndirməsi Müəllim tərəfindən – verbal (sözlə) qiyamətləndirmə	3. «Evdə, küçədə tək qalan uşaq və yad adam» – cütlərdə rollu oyun. 2. Ətrafdakı şübhəli əşyalarla rastlaşdırda nələr et-mək lazımdır? – yazın. 1. Mətnə əsaslanaraq kückədə tənimadığı insanla uşaq arasında olan səhbəti davam edin.
	4.2.3. Sadə yol hərəkət qaydalarını (səki və yoluñ kənarı ilə hərəkət etmək, işqiforum işarələrinə emel etmek kimi qaydaları sadalayır. Yolu keçmək üçün an təhlükəsiz təsvili seçilir. Nəqliyyat vasitələri sadalayır.	Mən yolu necə keçə bilərem · Səki və yoluñ kənarı ilə hərəkət etmək, işqiforum işarələrinə emel etmek kimi qaydaları sadalayır. · Yolu keçmək üçün an təhlükəsiz təsvili seçilir. · Autobusu, avtomobili nəqliyyat vasitələri kimi tanrıyr.	F-t.: 2.1.1., 4.1.1.; T-i.: 2.1.1.	· İşarəni tali-ile-xezer tv> <http://www.bankreceptov.ru/sk_azki/skazki_0004.shtml> <http://gkuz-netsova69.rus.edu.net/post/28_74/30015> <http://www.youtube.com/watch?v=u0OtUPo3wI> <http://www.youtube.com/watch?v=6Glr2ElnIPQ&feature=related>	· İşarənin təlimatları nümayis etdirin. 2. Şəhəndə (evvelcədən həzirlanmış) işqiforum bir rəngini rəngləyin və ona uyğun nəqliyyat və piyadaları uyğun olan yerdə çəkin. 1. İşqiforum rənglərinə uyğun təlimatları yapışdırın (işqiforum rəngləri və yazarlar verilir).		

IV. BÖLMƏ: Mənim sağlamlığım və təhlükəsizliyim

SƏSƏT	ALT STANDARD-LAR	FƏALİYYƏTLƏR	İNTEQRA-SİYA	ÜSULLAR	RESURSLAR	QİYMƏT-LƏN-DİRME	DİFERENSİALLAŞ-DIRMA
1	<p>4.2.4. Nəqliyyat vasitələrini (lift, eskalator, avtomobil, avtobus, qatar, gəmi, təyyarə) təmər.</p> <p>4.2.3. Sadə yol hərəkət qaydalarını (səki və yoluñ kənarı ilə hərəkət etmək, işq-forun işarələrinə əmək etmək) sadalayır.</p>	<p>Istifadə etdiyimiz nəqliyyat</p> <ul style="list-style-type: none"> Nəqliyyat vasitələrini sadalayır. Nəqliyyat vasitələrini bir-birindən fərqləndirir. Nəqliyyat vasitələrinin təyinatını izah edir. Nəqliyyatdan istifadə qaydalarını sadalayır. 	<p>A-d.: 2.1.1., 1.2.3.; Tex.: 2.1.1.; Riy.: 5.2.1.; İnf.: 1.1.1.</p>	<p>· Beyin həmləsi · Problem situasiya-nın təhlili · Anlayışın qızarılması · Şəkillər üzrə təsnifat işi · Modelləşdirmə</p>	<p>· Dərslik «Royal» uşaq jurnalı, №5, 2011</p> <p><i>Müellim tərəfin dən — «qrafik»</i></p> <p><http://viki.rdf.ru/item/839</p> <p>http://dvo.sut.ru/libr/eibzd/11.3.1voz</p>	<p>Şagird tərəfindən — qalereya gəzintisi</p> <p><i>Müellim tərəfin dən — «qrafik»</i></p> <p><http://viki.rdf.ru/item/839</p> <p>http://dvo.sut.ru/libr/eibzd/11.3.1voz</p>	<p>3. Su nəqliyyatı ilə yerüstüyü nəqliyyatın oxsar və fərqli cəhətlərini Venn diagrammında yazın.</p> <p>2. Verilmiş nəqliyyat növlərinə aid şəkilləri seçin və yapsıdırın. «Bu nəqliyyat növündən necə istifadə olunur?» — izah edin.</p> <p>1. «Mənim istifadə etdiyim nəqliyyatlar» — şəkil çəkin.</p>
	<p>4.3.1. Təbii fövqəladə hadisələri (daşın, subasma, qasırğa, ildirim, zəlzələ, torpaq sürüşməsi, qar uçqunu və texnogen qəzələri (partlays, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zərərlə maddələrlə şirkətlenmesi) təsvirlərdə təmər.</p> <p>1.1.2. Vərlilqləri, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir.</p> <p>1.3.2. Canlıların yaşamasını şərtləndirən amilləri sadalayır.</p>	<p>Təbii fövqəladə hadisə nedir</p> <p>· «Təbii fövqəladə hadisələr» anlaysımı izah edir.</p> <p>· Daşın, subasma, qasırğa, ildirim, zəlzələ, torpaq sürüşməsi, qar uçqunu və texnogen qəzələri (partlays, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zərərlə maddələrlə şirkətlenmesi) təsvirlərdə təmər.</p> <p>1.1.2. Vərlilqləri, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir.</p> <p>1.3.2. Canlıların yaşamasını şərtləndirən amilləri sadalayır.</p>	<p>A-d.: 2.1.1., 1.2.3.; Riy.: 5.2.1.; Tex.: 2.1.1.; İnf.: 1.1.1.</p>	<p>· Venn diagramı · «Səcərəm-yapışdırıram» · İllüstrasiya</p> <p>>, <http://katastrofi.narod.ru/></p> <p><http://www.youtube.com/watch?v=1aLieu2BG6U&feature=related></p>	<p>· Müzikirə d/chrez.htm</p> <p>· Cədvəl üzrə iş Rollu oyun sel»</p>	<p>3. Təbii hadisələrin xüsusiyyatlarını yüksək etdirən sözləri (bir sözdən bir neçə dənə ola bilər) cədvəlin müvafiq sütununda yapışdırın.</p> <p>2. Verilmiş təbii fövqəladə hadisələre uyğun sekilləri seçin və yapışdırın. Hadisənin insan üçün təhlükəsi haqqında məlumat verin.</p> <p>1. Pantomima vəstisilə təbii fövqəladə hadisəni göstərin.</p>	

IV. BÖLMƏ: Mənim sağlamlığım və təhlükəsizliyim

SƏS	ALT STANDARD-LAR	FƏALİYYƏTLƏR	İNTEQRASIYA	ÜSULLAR	RESURSLAR	QİYMƏTLƏNDİRİMƏ	DİFERENSİALLAŞDIRMA
1	4.3.1. Təbii fövqəladə hadisələri (daşqın, subasma, qasırğa, ildirəm, zəlzələ, torpaq sürüşməsi, qar ucqunu) və texnogen qəzaları (partlayış, yanğın, böyük nəqliyyat qəzası, etraf mühitin zərərlə maddələrlə çirkənməsi) təsvirlərdə təmizdir.	<p>Texnogen qəza nadir</p> <p>· Texnogen qəzaları (partlays, yanğın, böyük nəqliyyat qəzası, etraf mühitin zərərlə cirkənməsi) təsvirlərdə təmizdir.</p> <p>· Partlayış, yanğın, böyük nəqliyyat qəzası, etraf mühitin zərərlə maddələrlə çirkənməsi kimi texnogen qəzaları bir-birindən fərqləndirir.</p> <p>1.1.2. Vərlqlar, hadisələri xarakterik əlamətlərinə görə fərgləndirir.</p>	A-d.: 1.2.1., 3.1.4., 3.1.5.; Riy.: 5.2.1.; T.i.: 2.1.4.; Inf.: 1.2.3.	<ul style="list-style-type: none"> Venn diagramı Hadisələrin təsnifatı Beyin hemlesi Cədvəllər üzrə iş Modelləşdirmə Vəziyyətin təhlili Köməkçi sözlərlə 	<ul style="list-style-type: none"> Dərslik 2 vedrə Bel Respirator resursu: <http://www.sut.ru/libr/eibzd/1131vozd/chrez.htm> 	<p><i>Müallim tərəfindən— işlərin nəticələrinə</i></p> <p>göre smayılıklarla vəsitedilər</p> <p>qiyamətləndirilmə</p> <p>2. Verilmiş texnogen qəzaya (hər qrupa bir texnogen qəza) aid şəkillər çəkin. Qəzanın insanlar üçün olan təhlükəsi haqqında məlumat verin.</p> <p>1. Verilmiş şəkillərdən (müxtəlif şəkillər vərlə birlər) texnogen qəzalara aid olan şəkilləri seçin.</p>	<p>3. «Yanğın», «uşaq», «kibrıt», «yanğınsöndürən maşın», «qaz sobası» — sözlərdən istifadə edərək kiçik ehvalat yazu.</p> <p>2. Verilmiş texnogen qəzaya (hər qrupa bir texnogen qəza) aid şəkillər çəkin. Qəzanın insanlar üçün olan təhlükəsi haqqında məlumat verin.</p> <p>1. Verilmiş şəkillərdən (müxtəlif şəkillər vərlə birlər) texnogen qəzalara aid olan şəkilləri seçin.</p>
2	4.3.2. Mülki müdafiə signallarını və qəzaların müharifə vasitələrini (əleyhqaz, respirator, yanğınsöndürmə balonu) təmizir.	<p>Fövqəladə hadisələr zamanı nələri bilmək lazımdır</p> <p>· Mülki müdafiə signallarını təmizir.</p> <p>· Mülki müdafiə signallarının sədaları.</p> <p>· Mülki müdafiə signallarının sadalayırmadır.</p> <p>· Əleyhqaz, respirator, yanğınsöndürmə vasitələrini sadalayır.</p> <p>4.3.3. Yerli şəraitə uyğun sənici yaradılmış ekstremal vəziyyətlərdə su, qum, respirator dan istifadə bacarıqlarını nümayiş etdirir.</p>	A-d.: 1.2.3.; Tex.: 2.1.1., 2.1.2.; T.i.: 2.1.4.; Inf.: 1.1.4., 4.1.1.; F.t.: 2.1.3., 4.1.1.	<ul style="list-style-type: none"> qur illiustrasiya 	<p>əhvalat</p> <p>3. Qruplara respirator, əleyhqaz, bel, vedre, qum verilir. Onlardan istifadə bacarığını nümayiş etdirin.</p> <p>2. Texnogen qəzalarda istifadə olunan mühafizə vasitələrini çəkin.</p> <p>1. Mülki müdafiə signallarının örtürmə vasitələrinin rollarında bacarıqlarının nümayiş etdirir.</p>	<p>3. Qruplara respirator, əleyhqaz, bel, vedre, qum verilir. Onlardan istifadə bacarığını nümayiş etdirin.</p> <p>2. Texnogen qəzalarda istifadə olunan mühafizə vasitələrini çəkin.</p> <p>1. Mülki müdafiə signallarının örtürmə vasitələrinin rollarında bacarıqlarının nümayiş etdirir.</p>	<p>Test tapşırıqları</p>

1. MƏN CANLI VARLIĞAM

Məzmun xətti: Təbiət və biz. Fərd və cəmiyyət

MƏQSƏD

- Özünü canlı varlıq kimi təsvir edir (1.1.1.);
- Ətrafında olan digər insanları xüsusiyyətlərinə görə tanıyır (1.1.2.);
- Ətrafında olan insanları bir-birindən əlamətlərinə görə (yaş, cins və s.) fərqləndirir (2.1.1.).

İNTEQRASIYA: A-d.: 1.1.1., 1.2.1.;

Tex: 1.3.1., 1.3.2.; İnf: 1.1.1.; T-i.: 2.1.4.

İŞ ÜSULLARI: tapmaca, beyin həm-ləsi, vəziyyətin təhlili, minimühazirə, kolaj, yapma, müzakirə, cədvəl üzrə iş

RESURSLAR: dərslik, «Ayna» uşaq ensiklopediyası, «Sevimli» jurnalı, №24, 2011, MİMİO qurğu, proyektor, kompüter

Motivasiya:

Uşaqlara insanın aşağıdakı xüsusiyyətləri sadalanır:

O şüürludur (ağlı var), danışa bilir, iş görür.

Şagirdlər müəllimin sualları əsasında bu xüsusiyyətlərin insana aid olduğunu söyləyirlər.

Müəllim üçün məlumat!

Varlıq insan şüurundan asılı olmadan mövcud olan reallıqdır.

Müəllim dərslik və digər məlumat mənbələrindən, şagirdlərlə insanı canlı varlıq kimi xarakterizə edən məlumatdan istifadə edərək minimühazirə keçirə bilər. Minimühazirədən sonra şagirdlər insanı canlı varlıq kimi xarakterizə edən xüsusiyyətləri və insanların bir-biri ilə oxşar və fərqli cəhətlərini fərdi və cütlərdə araşdırıbılərlər. Tədqiqat üçün bir neçə variantda tapşırıq verilə bilər.


I variant – Şagirdlərə plastilindən insan fiqurunu düzəltmək və «bu insan fiquru kim ola bilər?», «onun ətrafında kimlər var?» suallarını cavablandırmaq tapşırıllır.

II variant – Müəllim şagirdlərin sayına görə karton kağızdan əvvəlcədən kəsilmiş insan fiqurlarını şagirdlərə paylayır. Şagirdlər bu şablondan istifadə edərək insan fiqurunu kəsirlər, duyğu orqanlarını əlavə edirlər və onu rəngləyirlər.

III variant – Tapşırıq cütlərdə verilə bilər. İnsanın duyğu üzvlərinin şəkillərini (göz, qulaq, burun, dil, əl) və duyğu üzvləri vasitəsilə təyin edilən cansız varlıqların şəkillərini (məsələn, sabun, ətir, dondurma, konfet, alov, buz, musiqi alətləri, mənzərə şəkli və s.) müəyyən etmək tapşırıllır.

IV variant – Yaş, cins və irqə görə şəkillər paylanılır və onları qruplara ayırmak təklif edilir.



Şagirdlər işlərini bitirdikdən sonra təqdimatlar və məlumat mübadiləsi edilir və aşağıdakı suallar ətrafında müzakirə aparılır.



- İnsan canlı kimi hansı xüsusiyyətlərə malikdir?
- İnsanlar bir-birindən nə ilə fərqlənir (oxşamır)? Bu otaqda olan insanlar bir-birindən nə ilə fərqlənir (oxşamır)? (cins, yaş və digər fərqlərə yönəltmək)
- Bu otaqda olan insanların oxşarlığı nədir?

Söylənilən fikirlər əsasında aşağıdakı ümumiləşdirmə aparılır:

İnsan canlı varlıqdır. Canlı varlıq olaraq insan nəfəs alır, qidalanır, inkişaf edir (böyüyür), çoxalır. İnsan görmə, eşitmə, dadbilmə, iyibilmə və toxunmaqla hiss etmək qabiliyyətinə malikdir. İnsan digər canlı varlıqlardan fərqli xüsusiyyətlərə malikdir. İnsan şüurludur, düşünür, danışır və s. İnsanların bir-birinə oxşarlığı olduğu kimi, fərqləri də mövcuddur. Onlar bir-birindən yaş, cins, boy, dərilərinin rənginə görə fərqlənirlər.



Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: «Mən əvvəl – mən indi» – valideynlərinizlə birlikdə fotoalboma baxmaq və sizdə olan dəyişikliklər haqqında danışmaq.

Refleksiya və qiymətləndirmə:

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Özünü canlı varlıq kimi təsvir edir					
Ətrafında olan digər insanları xüsusiyyətlərinə görə tanıyır					
Ətrafda olan insanları bir-birindən əlamətlərinə görə (yaş, cins və s.) fərqləndirir					

2. MƏNİ ƏHATƏ EDƏN CANLI VARLIQLAR

Məzmun xətti: Təbiət və biz

MƏQSƏD

- Canlı varlıqları (bitki, heyvan, insan) sadə şəkildə təsvir edir (1.1.1., 1.3.1.);
- Bitki, heyvan və insani xarakterik əlamətlərinə görə fərqləndirir (1.1.2.).

İNTEQRASIYA: A-d.: 1.1.1., 1.2.1.; Tex.: 1.3.2., 1.3.3.; İnf.: 1.1.2.


Motivasiya:

MİMİO qurğusu vasitəsilə (qurğu olmadıqda şəkilləri asır) lövhənin bir tərəfində **ağac, heyvan və insan** şəkilləri təsvir olunur, digər tərəfdə isə canlıların xüsusiyyətləri qeyd edilir: **qidalanır, böyüyür, nəfəs alır, çoxalır**. Müəllim şagirdlərin diqqətini əvvəl şəkillərə yönəldir, daha sonra isə canlıların xüsusiyyətlərini oxuyur. Təqdim edilmiş sözlərin bir-biri ilə əlaqəli və canlı varlıqlara aid olduğu müəyyən edilir.

Müəllim dərslik və digər məlumat mənbələrindən («Ayna» uşaq ensiklopediyasından, videofilmlərdən, internet resurslarından) istifadə edərək şagirdləri minimühazirə vasitəsilə yeni məlumatla tanış edir. Şagirdlər tədqiqatı cütlərdə və fərdi davam edə bilərlər.

I variant – Müəllim əvvəlcədən jurnallardan kəsilmiş qarışq şəkilləri (şəkillərin içində cansız təbiət varlıqları da ola bilər) şagirdlərə paylayır və onlara «Canlı varlıqlar» adlı kollaj (şəkilləri jurnallardan kəsib vərəqdə yapışdırmaq) yaratmağı tapşırır.

II variant – Verilmiş cədvəlin hər sütununa uyğun olaraq bir canlı çəkmək tapşırıla bilər.



Canlı varlıqlar

İnsanlar	Bitkilər	Heyvanlar

Şagirdlər tərəfindən təqdimat edilir və aşağıdakı suallar ətrafında məlumat mübadiləsi və müzakirəsi keçirilir.


- İnsanlar və heyvanlar nə ilə bir-birinə oxşayır və fərqlənirlər?
- Heyvanlar və bitkilər nə ilə bir-birinə oxşayır və fərqlənirlər?

- Bitkilər və insanlar nə ilə bir-birinə oxşayır və fərqlənirlər?

Şagirdlərlə birlikdə aşağıdakı nəticə əldə edilir və ümumi cədvəl təqdim edilir. İnsanlar, heyvanlar, bitkilər canlı varlıqlırlar. Canlı varlıqlar nəfəs alır, qidalanır, inkişaf edir, çoxalır. Bu əlamətlərə görə canlılar bir-birinə oxşayır. Canlı varlıqların fərqli əlamətləri də var.

MİMİO qurğusunda aşağıdakı cədvəl doldurulmuş halda müəllim tərəfindən təqdim olunur.

Canlı varlıqlar		
İnsanlar	Bitkilər	Heyvanlar



Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Mənim sevimli heyvanım, bitkim haqqında danışmaq.

Refleksiya və qiymətləndirmə:

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Canlı varlıqları (bitki, heyvan, insan) sadə şəkildə təsvir edir					
Bitki, heyvan, insanı xarakterik əlamətlərinə görə fərqləndirir					

3. CANLILARA YAŞAMAQ ÜÇÜN NƏLƏR LAZIMDIR

Məzmun xətti: Təbiət və biz

MƏQSƏD

- Canlı varlıqlar olan bitki, heyvan, insanları təsvir edir (1.3.1.);
- Canlıların mövcud olması üçün vacib olan amilləri (hava, su, torpaq, günəş) sadalayır (1.3.2.).

İNTEQRASIYA: İnf.: 1.1.1.; T-i.: 2.1.1., 2.1.4.

Motivasiya:

Dairənin içində heyvan, bitki və insanın şəkli, dairənin ətrafında günəş, bulaşdan yağan yağış, torpaq şəkilləri və bu şəkillərdən dairənin üzərinə gedən oxlar verilir. Şagirdlər tərəfindən dairənin ətrafında olan şəkillərin canlıların yaşaması üçün vacib olan amillər olduğu qeyd olunur.

Canlıların yaşaması üçün vacib olan amillər araşdırılır və təcrübə aparılır.

Təcrübə 1:

Müəllim əvvəlcədən əkmək üçün bir gül, bir ədəd dibçək, bir qab su hazırlayıır. Şagirdlərə dibçək və gül göstərilir. Gülü dibçəkdə əkmək və onun inkişaf etməsi üçün nələrin lazım olduğu müəyyən edilir.

Təcrübə 2:

Müəllim boş sellofan paketini tam açır, şagirdlərə onun boş olduğunu nümayiş etdirir və sonra onu içində sanki hava dolduraraq bağlayır. Sellofan paketin nəyə görə şar kimi köpdüyü araşdırılır. Havanın hansı xüsusiyyətlərə malik olduğu müəyyən edilir.

Şagirdlər sellofanla olan təcrübəni fərdi şəkildə aparırlar və havanın yün-güllüyünü və şəffaf olmasını yoxlamaq üçün hava ilə dolmuş sellofanları şar kimi oynada bilərlər.

Əldə edilən yeni məlumat və təcrübələr əsasında aşağıdakı suallar ətrafında məlumat mübadiləsi və müzakirəsi keçirilə bilər:

- Bu gün dərsdə biz nə öyrəndik?
- Harada hava, su var?
- Canlılar nələrsiz mövcud ola bilməzlər? Nəyə görə?

Müzakirənin sonunda aşağıdakı nəticə əldə edilir.

Canlılara yaşamaq üçün günəş, hava, su, torpaq lazımdır. Bu şərtlərdən biri olmasa, canlıların mövcud olması və böyüməsi mümkün deyil.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Dənizlərdə, çaylarda su olmasa nə baş verər?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

4. TƏBİƏTDƏ NƏLƏR VAR

Məzmun xətti: Təbiət və biz

MƏQSƏD

- Cansız varlıqları tanıyor (1.1.1.);
- Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) əlamətlərini sadalayır (1.2.1.);
- Cansız varlıqları və obyektləri (dağ, təpə, dərə, düzənlik, çay, göl) xarakterik əlamətlərinə görə fərqləndirir (1.1.1., 1.2.1.).

İNTEQRASIYA: A-d.: 1.1.1., 1.2.1.; İnf.: 1.2.2., 1.2.3.; Tex.: 1.3.1., 1.3.2.; T-i.: 2.1.4.

DƏRSİN TİPİ: induktiv

İŞ FORMALARI: böyük qrupla iş, cütlərdə iş

İŞ ÜSULLARI: beyin həmləsi, cütlərdə müzakirə, illüstrasiya, «seçirəm-rəng-ləyirəm»

RESURSLAR: dərslik, «Sevimli» jurnalı, №24, 2011, MİMİO qurğu, proyektor, kompüter, «Royal» uşaq jurnalı, №5, 2011, duz, daş, butulkada su, bir qədər torpaq

Motivasiya:

Müəllim sinfə duz, daş, butulkada su, bir qədər torpaq gətirir və şagirdlərə nümayiş etdirir:

- Bunlar nədir?
- Niyə bir yerdə sizə göstərirəm?

Tədqiqat suali:

• *Cansız varlıqlar hansı xüsusiyyətlərə malikdir? Onlar bir-birindən necə fərqlənir?*

Tədqiqatın aparılması:

Müəllim dərslik və digər məlumat mənbələrindən istifadə edərək şagirdləri minimühazirə vasitəsilə yeni məlumatla tanış edir.

I variant:

Şagirdlər tədqiqat işini fərdi davam edirlər. Fərdi iş üçün tapşırıqlar aşağıdakılardan ola bilər.

1. Sənin üçün ən maraqlı olan cansız varlığın şəklini çək.
2. «Cansız təbiət» adlı kollaj (A4 vərəqdə) yarat (əvvəlcədən müəllim şəkilləri hazırlayıv və paylayır).
3. İki cansız varlığı seç. Rəngli kağızdan uyğun rəngdən onları kəs və ağa vərəqə yapışdır.

II variant:

4. Cütlərə iki rəngsiz müxtəlif şəkil verilir. I şəkildə yalnız quru sahələri (şəkildə böyük quru sahə, ada, dağ əks olunmalıdır), II şəkildə (dənizə axan çay, göl) isə yalnız sulu sahələri rəngləmək tapşırılır.

4-cü mövzu

**MƏN VƏ MƏNİ
ƏHATƏ EDƏN VARLIQLAR**

TƏBİƏTDƏ NƏLƏR VAR

Məni təbiətdə nələr əhatə edir?
Bunlar quru sahələridir

Dağ hündürdür.
Təpə alçaqdır.
Meşə yaşlıdır. Meşədə otlar ve ağaclar bitir.
Sohra qumladur. Sohra qumladur.
Düzenlik düz, hamar yerdir.
Dərə iki yüksəklik arasında yerləşən derin, uzun çuxurdur.

14

**MƏN VƏ MƏNİ
ƏHATƏ EDƏN VARLIQLAR**

4-cü mövzu

Bunlar su sahələridir

Bu, çaydır. Çay axır.
Bu, göldür. Göl axmır.

**Bunlar kosmik,
yəni kosmosda olan varlıqlardır.**

• **Günəş və Ay bir-birindən nə ilə fərqlənir?**
Ulduzlar gecə görünür. Onlar bizdən çox uzaqdadır.

• **Çay göldən nə ilə fərqlənir?**
• **Səhra və dağ bir-birindən nə ilə fərqlənir?**

15

Məlumatın mübadiləsi və müzakirəsi:

- Cansız təbiət varlıqları haqqında nə öyrəndik?
- Dağ, təpə bir-birindən nə ilə fərqlənir?
- Göl, çay, dəniz bir-birindən nə ilə fərqlənir?

Nəticələrin çıxarılması və ümumiləşdirmə:

Müəllim şagirdlərlə birlikdə tədqiqat sualına və fərziyyələrə qayıdır.

Dağ, təpə, dəniz, göl, çay, Günəş, Ay – bunlar hamısı cansız təbiət varlıqlarıdır. Bu varlıqlar insan müdaxiləsi olmadan yaranıb və mövcuddur.

MİMİO qurğusu vasitəsilə ətrafda olan cansız təbiət varlıqları müəllim tərəfindən nümayiş etdirilir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: «Mənim ətrafimdə olan cansız təbiət varlıqları» mövzusunda şəkil çəkin.

Refleksiya və qiymətləndirmə:

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Cansız varlıqları tanıyor					
Coğrafi obyektlərin (dağ, təpə, dərə, düzənlik, çay, göl) əlamətlərini sadalayır					
Cansız varlıqları və obyektləri (dağ, təpə, dərə, düzənlik, çay, göl) xarakterik əlamətlərinə görə fərqləndirir					

5. MƏNİ ƏHATƏ EDƏN TƏBİƏT

Məzmun xətti: Təbiət və biz

MƏQSƏD

- Coğrafi obyektləri cansız təbiət varlıqları kimi tanır (1.2.1.);
- Yaşadığı ərazidə coğrafi obyektləri (dağ, təpə, dərə, düzənlik, çay, göl) fərqləndirir (1.2.1.);
- Yaşadığı yerin coğrafi yerləşməsini təsvir edir (1.2.2.).

İNTEQRASIYA: A-d.: 1.2.1.; İnf.: 1.2.1.; T-i.: 2.1.4.

Motivasiya:

Müəllim lövhədə MİMİO qurğusu vasitəsilə (qurğu olmadıqda şəkillər asır) ev şəklini çəkir və onun ətrafında daha nələrin olduğu şagirdlərlə araşdırılır.

MİMİO qurğusu vasitəsilə müəyyən coğrafi obyektlərin şəkilləri açılır.

Müəllim dərslik və digər məlumat mənbələrindən istifadə edərək şagirdləri minimühazırə vasitəsilə yeni məlumatla tanış edir. Tədqiqat işi böyük qrupda davam etdirilir. Şagirdlər yaşadıqları yerdə mövcud olan cansız təbiət varlıqları haqqında danışırlar və ətraflarında olan cansız təbiət varlıqlarını çəkirlər. Şagirdlərlə tədqiqat işi cütlərdə aparıla bilər. Təqdim edilmiş şəkillərin içindən yaşadıqları mühitə uyğun olanları seçib, çəkdikləri evin ətrafında yapışdırmaq tapşırıla bilər.

Şagirdlər tərəfindən təqdimat edilir və məlumat mübadiləsi aparılır. Aşağıdakı suallar ətrafında müzakirə təşkil edilə bilər:

- Coğrafi obyektlər haqqında biz nə öyrəndik?
- Yaşadığımız yeri biz necə müəyyən edə bilərik?
- Sizin yaşadığınız yerdə hansı cansız obyektlər var?

Müzakirə nəticəsində aşağıdakı ümumiləşdirmə edilir:

Yaşadığımız yerlərdə coğrafi obyektlər mövcud olur. Coğrafi obyektlər cansız təbiət varlıqlarıdır. Coğrafi obyektlər yaşadığımız yeri müəyyən etməyə köməklik edir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: «Ətrafımda gördüğüm coğrafi obyektlər» — jurnallardan şəkil-lər kəsin.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə eldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

6. CANSIZ TƏBİƏTDƏ HADİSƏLƏR

Məzmun xətti: Təbiət və biz

MƏQSƏD

- Cansız təbiət hadisələrini sadə şəkildə təsvir edir (1.1.1.);
- Cansız təbiətdə olan hadisələr arasında əlaqələri təsvir edir (1.1.1.).

İNTEQRASIYA: T-i.: 2.1.1., 2.1.4.; A-d.: 1.2.1.; Riy.: 5.2.1.; İnf.: 2.1.3.

Motivasiya:

Müəllim çətiri açır və başı üzərində tutur. Çətirin insana nə zaman lazım olduğu şagirdlərlə birlikdə müəyyənləşdirilir. Cansız təbiətdə daha hansı hadisələrin olduğu şagirdlərlə araşdırılır.

Müəllim dərslik və digər məlumat mənbələrindən istifadə edərək şagirdləri minimühazirə vasitəsilə yeni məlumatla tanış edir. Daha sonra şagirdlərlə iş iki variantda aparıla bilər:

I variant — Cütlərə yay və payız fəslinə aid şəkillər çəkmək və fəsillərin fərqli xüsusiyyətləri haqqında danışmaq tapşırılır.

II variant — Şagirdlərə onlara təqdim edilən müxtəlif şəkillərdən yalnız cansız təbiətdə baş verən hadisələr əks olunmuş şəkilləri seçmək və vərəqdə yapışdırmaq tapşırılır. İş kiçik qrup halında aparıla bilər.

Şagirdlər işlərini təqdim edə və aşağıdakı suallar ətrafında müzakirə keçirə bilərlər:

- Cansız təbiətdə hansı hadisələr baş verir?
- Cansız təbiətdə baş verən hadisələr haqqında biz nə öyrəndik?

Müzakirənin sonunda aşağıdakı nəticə əldə edilir:

Cansız təbiətdə müxtəlif hadisələr baş verir. Yağışın, qarın yağması, fəsilərin dəyişməsi, səhər, günorta, axşam, gecənin olması, küləyin əsməsi — bunlar hamısı cansız təbiətdə baş verən hadisələrdir. Bu hadisələr insan müdaxiləsi olmadan baş verir.

Şagirdlər MİMİÖ qurğusu vasitəsilə təqdim edilmiş şəkillərdən cansız təbiət varlıqlarını və cansız təbiətdə baş verən hadisələri ayıır.

Dərsdə şagirdin nailiyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: «Günün vaxtlarının dəyişməsi» — mövzusunda şəkil çəkin.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

7. ƏTRAFIMDA BAS VERƏN CANLI TƏBİƏT HADİSƏLƏRİ

Məzmun xətti: Təbiət və biz

MƏQSƏD

- Canlı təbiət hadisələrini sadə şəkildə təsvir edir (1.1.1.);
 - Canlı təbiətdə olan hadisələr arasında əlaqələri təsvir edir (1.1.1.);
 - Canlı təbiətdə olan hadisələri cansız təbiətdə olan hadisələrdən fərqləndirir (1.1.2.).

İNTEQRASIYA: T-i.: 2.1.1., 2.1.4.; A-d.: 1.2.1.; Riy.: 5.2.1.; İnf.: 2.1.3.

Motivasiua:

I variant:

MİMİO qurğusu vasitəsilə lövhədə şagirdlərə aşağıdakı sxem təqdim edilir (sözlərin əvəzinə səkillər olmalıdır):

Yumurta → cüçə → toyuq → yumurta → ???

Sxemdə nəyin əks olunduğu müəyyən edilir.

II variant:

Canlı təbiətdə baş verən hadisələri əks etdirən videomaterial təqdim olunur.
<http://fermer.ru/node/27805>


Videogörüntüdə nəyin əks olunduğu müəyyən edilir.

Müəllim dərslik və digər məlumat mənbələrindən (videofilmərdən, internet resurslarından) istifadə edərək şagirdlərlə birlikdə canlı təbiətdə hansı hadisələrin baş verdiyini araşdırır. Şagirdlər canlı təbiətdə baş verən hadisələrin xüsusiyyətlərini tədqiqat işlərində müəyyənləşdirirlər. Müəllim əvvəlcədən hazırlanmış iki boşqaba tənzif (pambıq) qoyur və üzərinə hər hansı bir bitkinin toxumlarını tökür. Toxumlara su tökür. Şagirdlərə boşqablardan birini işıqlı və isti yerə, digərini isə qaranlıq yerə qoymağı təklif edir. Bir neçə gündən sonra yenidən toxumları sulamağın vacib olduğunu bildirir. Toxumlarda günlər ərzində hansı dəyişikliklərin baş verməsini izləmək tapşırılır. Günlər ərzində bitkidə baş verən dəyişiklikləri simvollar vasitəsilə müəllim tərəfindən hazırlanmış plakatda qeyd etmək tapsırılır.

 - böyüyüb  - solub  - inkişaf etmeyib

	<i>I gün</i>	<i>II gün</i>	<i>III gün</i>	<i>IV gün</i>	<i>V gün</i>	<i>VI gün</i>
						
						

Şagirdlər cütlərdə tədqiqat işini apara bilərlər. Şagirdlərə hər hansı bir canlı təbiət hadisəsini pantomima vasitəsilə nümayiş etdirmək tapşırıla bilər (misal üçün, pisik sicanı veyir, bitki solur və s.)



Qrupda iş – şəkillərdən cansız və canlı təbiətə aid olanlarını seçmək təklif oluna bilər.

Şagirdlərin təqdimatları və məlumat mübadiləsi keçirilir. Müzakirələr aşağıdakı suallar ətrafında keçirilə bilər:

- Canlı təbiətdə hansı hadisələr baş verir?
- Canlı təbiətdə baş verən hadisələr haqqında biz nə öyrəndik?

Müzakirələr nəticəsində şagirdlərlə birlikdə nəticə çıxarılır və ümumiləşdirmələr edilir.

Canlı təbiətdə müxtəlif hadisələr baş verir. Toxumdan bitkinin cürcəməsi, çıçəyin açması, canlıların qocalması, yırtıcı heyvanların otyeyən heyvanlarla qidalanması və s. canlı təbiətdə baş verən hadisələrdir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Həyatınızda müşahidə etdiyiniz hər hansı bir canlı hadisəni çəkin və onun haqqında danışın.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Canlı təbiət hadisələrini sadə şəkildə təsvir edir					
Canlı təbiətdə olan hadisələr arasında əlaqələri izah edir					
Canlı təbiətdə olan hadisələri cansız təbiətdə olan hadisələrdən fərqləndirir					

8. MƏN ƏTRAFIMI TƏMİZ SAXLAMALIYAM

Məzmun xətti: Təbiət və biz. Fərd və cəmiyyət

MƏQSƏD

- Yaşadığı mühitin təmiz saxlanması vacibliyini sadə şəkildə şərh edir (1.4.1.);
- Yaşadığı mühitin təmiz saxlanması sadə yollarını şərh edir və tətbiq edir (1.4.1.);
- Ətraf mühiti təmiz saxlamaq və qorumaq üçün birləşmənin faydasını nümunələr əsasında izah edir (2.1.2.).

İNTEQRASIYA: A-d.: 1.1.1., 1.2.1.; T-i.: 2.1.4.; İnf.: 1.2.1.

Motivasiya:

Müəllim sinfə təmiz su ilə dolu şüşə qab gətirir. Sonra müəllim bu suya rəng qatır. Suda hansı dəyişikliklərin baş verdiyi müəyyən edilir. Həmin suyun canlılar tərəfindən istifadə edilməsinin mümkün olub-olmadığına dair fikirlər dinlənilir.

Şagirdlərlə yaşadıqları mühitin təmiz saxlanmasına dair məlumatlar araşdırılır. Ətraf mühitin təmiz saxlanması yollarının müəyyən edilməsinə dair tədqiqat işlərini şagirdlər cütlərdə davam edirlər və «Bizim yaşamaq istədiyimiz gözəl təbiət» mövzusunda birgə şəkil çəkirlər, öz yoldaşlarından müsahibə ala bilərlər — «Yaşadığın mühiti təmiz saxlamaq üçün sən nə edə bilərsən?», təqdim edilmiş şəkillərdən təmiz və çirkli mühiti əks etdirən şəkilləri seçmək tapşırıla bilər. «Sakinlər yaşayan binaların ətrafi çox çirkənmişdi. Binada yaşayan böyük-lər, uşaqlar, ərazini təmizləyən süpürgəçi, zibil daşıyan avtomobilin sürücüsü, sahə polisi ətrafi təmizləmək üçün nə edə bilərlər?»

Şagirdlərin təqdimatları və məlumat mübadiləsi keçirilir. Müzakirələr aşağıdakı suallar ətrafında keçirilə bilər:

- Ətraf mühit haqqında biz nə öyrəndik?
- Nə üçün ətraf mühiti təmiz saxlamaq vacibdir?
- Biz ətraf mühiti necə təmiz saxlaya bilərik?
- Birgəfəaliyyətin ətraf mühitin təmiz saxlanmasında nə kimi faydası var?

Aparılan müzakirələr nəticəsində şagirdlərlə aşağıdakı nəticə çıxarılır və ümumiləşdirmə edilir.

Cansız təbiəti çirkəndirərək insan həm özünə, həm də digər canlılara zərər yetirir. Biz hamımız təbiəti qorunmayıq, təmiz saxlamayıq. Bu, hər birimizin borcudur. Təmiz təbiətdə canlılar rahat, sağlam yaşayıb, böyüyürler.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı:

1. «Mən anama evimizi təmiz saxlamağa necə kömək edirəm?»;
2. «Mən ətraf mühitimi təmiz saxlamaq üçün nələr etməliyəm?» — mövzusunda danışmaq.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizi yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

9. KOLLEKTİV NƏDİR

Məzmun xətti: Fərd və cəmiyyət

MƏQSƏD

- «Fərd», «ailə» və «kollektiv» anlayışlarını izah edir (2.1.1.);
- Ailədə və kollektivdə üzərinə düşən vəzifələri sadalayır (2.1.3.);
- Ailədə və kollektivdə üzərinə düşən vəzifələrin (işlərin) yerinə yetirilməsinin vacibliyini izah edir (2.1.2.).

İNTEQRASIYA: Riy.: 3.1.1.; Tex.: 1.3.2.; A-d.: 1.1.1., 1.2.1.; F-t.: 4.1.1.

Motivasiya:

I variant:

Müəllim əvvəlcədən rəngli kartondan kəsilmiş müxtəlif fiqurları stolun 2 tərəfində düzür. Müəllim 4 şagirdi lövhəyə çağırır. Onlardan 3 nəfərini bir qrupda cəmləşdirir, digər şagirdi isə tək saxlayır. Həm qrupda olan şagirdlərə, həm də tək olan şagirdə eyni sayda rəngli fiqurlar verir, onları formalarına görə (üçbucaq, kvadrat, dairə) 3 qutuya (və ya 3 sellofan paketə) ayırib yiğməyi tapşırır.

II variant:

Müəllim sinfə kəndir gətirir. 4 şagird lövhəyə çağırılır. Onlardan 3 nəfərini bir qrupda cəmləşdirir, digər şagirdi isə tək saxlayır. Şagirdlərə kəndir verilir. Kəndirin bir tərəfində 3, digər tərəfində isə 1 şagirdə kəndiri öz tərəflərinə dartmaq təklif edilir. Müəllimin işaretisi ilə hər tərəf kəndiri özünə tərəf dartır. Kəndiri daha çox özünə tərəf dartan qalib olur.

Verilmiş situasiyalarda kimlərin və nəyə görə qalib olduqları araşdırılır, birgəfəaliyyətin faydası müəyyən edilir.

Müəllim dərslik və digər məlumat mənbələrindən istifadə edərək şagirdlərlə ailə və kollektiv anlayışlarını araşdırır. Ailədə və kollektivdə hər bir şəxsin üzərinə düşən vəzifələr və birgəfəaliyyətin faydası tədqiqat işlərində şagirdlər tərəfindən müəyyənləşdirilir. Tədqiqat işi bütün siniflə «Təəssüratlar torbası» üsulu vasitəsilə aparıla bilər. Bu üsuldan istifadə edərək kitabda olan şəklin təhlili keçirilir.

Şagirdlər kiçik qruplarda tədqiqatı davam edə bilərlər. Hər qrupa müəllim əvvəlcədən hissələrə kəsilmiş müxtəlif açıqcalar (açıqcanın əvəzinə pazl, mozaika, hər hansı bir jurnaldan şəkil ola bilər) verir. Hər qrup verilən hissələrdən şəkli tam yiğmalıdır.

Yerinə yetirilmiş işlərin təqdimatı keçirilir və məlumat mübadiləsi aparılır. Aşağıdakı suallar ətrafında müzakirələr təşkil edilir:

- Siz necə işlədiniz: fərdi, yoxsa kollektivdə?
- Kollektivdə işləməyin sizin üçün faydası nə oldu?
- Kollektiv haqqında nə öyrəndiniz?
- Ailənin insanlar üçün faydası nədir?

Müzakirələr əsasında nəticə çıxarılır və ümumiləşdirmə edilir:

9-cu mövzu

MƏN VƏ MƏNİ
ƏHADƏ EDƏN CƏMİYYƏT

KOLLEKTİV NƏDİR?

Mən tək yaşaya bilsəmmi?

Mənim ailəm var və biz bu gün gəzintiya getməyə hazırlaşırıq.

Salam! Taksi sıfırış etmək istəyirəm.

Her bir insan teklikdə fərddir. Lakin o, müxtəlif kollektivlərin* üzvü olur.

Kollektiv — ümumi bir məqsəd üçün hərbişən insanlar gruppası.

24

MƏN VƏ MƏNİ
ƏHADƏ EDƏN CƏMİYYƏT

9-cu mövzu

Atam böyük bir kollektivin üzvüdür. O, inşaat mühəndisidir.

Mənim anam da kollektivde çalışır. O, xəstəxanada baş həkimdir.

Bacım da bir kollektivin üzvüdür. Onun mülliimləri və bağıc yoldaşları var.

Şagird dostlarım və müslimlərimle birləşdikdən sonra adlanır!

Ata, ana, bacı, qardaş — bunlar birləşdikdən sonra adlanır!

Altında bir-birinə necə kömək edirsiniz?

25

Hər bir ayrı insan fərddir. Bir neçə insan ümumi bir fəaliyyəti (iş) həyata keçirtdikdə onlara kollektiv deyirlər. Kollektiv müxtəlif növdə ola bilər: ailə, sinif, iş kollektivi, dərnək kollektivi, idman kollektivi və s. İnsan tək yaşaya bilməz. Ona yaşamaq və fəaliyyət göstərmək üçün müxtəlif kollektivlər lazımdır. Hər bir kollektivdə insan müxtəlif vəzifələri yerinə yetirir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: «Mən ailəmdə valideynlərimə hansı işlərində köməklik edirəm» — valideynlərinizdən müsahibə alın və cədvəli valideynlərinizin köməkliyi ilə doldurun.

Mənim fikirlərim	Valideynlərimin fikirləri

Refleksiya və qiymətləndirmə:

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
«Fərd», «ailə» və «kollektiv» anlayışlarını izah edir					
Ailədə və kollektivdə üzərinə düşən vəzifələri sadalayır					
Ailədə və kollektivdə üzərinə düşən vəzifələrin (işlərin) yerinə yetirilməsinin vacibliyini izah edir					

10. AİLƏ BÜDCƏMİZ

Məzmun xətti: Fərd və cəmiyyət

MƏQSƏD

- «Ailənin büdcəsi» anlayışını sadə şəkildə izah edir (2.2.2.);
- Ailənin və ailə üzvlərinin xərclərini sadalayır (2.2.2.);
- Ailənin gəlir mənbəyini tanıyır (2.2.2.).

İNTEQRASIYA: Riy.: 1.3.5.; A-d.: 1.2.1., 3.1.3.; T-i.: 2.1.4.

Motivasiya:



Müəllim şagirdlərə bir vəziyyəti danışır. «Ana 2 övladı ilə mağazaya getdi. Qızı dedi: «Mənə uşaq kitabı, rəngli qələm, don, bant, boyunbağı al». Oğlu dedi: «Ana, mənə dəftər, ayaqqabı, velosiped, oyuncaq maşın, tapança al». Ana bir qədər düşünəndən sonra qızı uşaq kitabı, oğluna isə ayaqqabı aldı». Danışılan situasiyaya dair şagirdlərin fikirləri dinlənilir və onlara ailə budcəsi anlayışı açıqlanır.

Müəllim üçün məlumat!

Hər bir ailənin büdcəsi olur. Ailədə böyükələr işləyirlər və yerinə yetirdiyi işə görə əməkhaqqı alırlar (pul qazanırlar). Ailə üzvləri tərəfindən qazanılan pul və onun xərclənməsi ailə budcəsini təşkil edir. Ailə budcəsindən pul ailə üzvlərinin, birinci növbədə, ən vacib olan ehtiyaclarının ödənilməsi üçün xərclənir.

Dərslik və digər məlumat mənbələrindən (videofilmlər, internet resursları) istifadə edərək şagirdlər ailə budcəsi haqqında məlumat əldə edirlər. Ailədə budcənin nələrə xərclənə biləcəyini tədqiqatlar vasitəsilə aşasdırırlar. Tədqiqat fərdi aparıla bilər.





Şagirdlərə fərdi şəkildə ailədə valideynlər tərəfindən bütçənin nəyə xərcləndiyini çəkmək tapşırıla bilər.

Qruplarda tapşırıq verilə bilər — Müəllim tərəfindən verilmiş ssenariyə əsasən rollarda ailə bütçəsinin xərclənməsinə dair səhnəcik oynanılır.

Şagirdlər tərəfindən təqdimatlar edilir və məlumat mübadiləsi aparılır. Sual-lar vasitəsilə müzakirə keçirilir:

- Ailə bütçəsi haqqında biz nə öyrəndik?
- Ailə bütçəsi necə yaranır və necə xərclənir?
- Ailə bütçəsini necə düzgün istifadə etmək olar?

Müzakirəyə əsasən şagirdlərlə nəticə çıxarılır və ümumiləşdirmə edilir:

Valideynlərin qazandığı əməkhaqqı ailə bütçəsini təşkil edir. Bu bütçə, ilk növbədə, vacib olan ehtiyacların ödənilməsinə xərclənir. Bütçə qənaətlə xərclənməlidir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Ailə bütçəsinin, ilk növbədə, nəyə xərclənməsi haqqında valideynlərlə müssahibə aparın.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
«Ailənin bütçəsi» anlayışını sadə şəkildə izah edir					
Ailənin və ailə üzvlərinin xərclərini sadalayır					
Ailənin gəlir mənbəyini tanıyor					

11. İSTİFADƏ ETDİYİMİZ PUL VAHİDLƏRİ

Məzmun xətti: Fərd və cəmiyyət

MƏQSƏD

- Azərbaycan Respublikasının pul nişanlarını tanıyor və onları bir-birindən fərqləndirir (2.2.3.);
- Azərbaycan Respublikasının pul nişanlarının funksiyasını izah edir (2.2.3.).

İNTEQRASIYA: Riy.: 3.1.1.; T-i.: 2.1.4.; A-d.: 1.2.1., 1.2.2.

DƏRSİN TİPİ: deduktiv

İŞ FORMALARI: böyük qrupda iş, kiçik qruplarda iş

İŞ ÜSULLARI: beyin həmləsi, kiçik qrupda müzakirə, şəkillər üzrə təsnifat
RESURSLAR: dərslik, uşaq ensiklopediyası, pul nişanları, internet resursları

Motivasiya:

Müəllim aşağıdakı balaca tapmacanı şagirdlərə söyləyir:

- 1) İnsanlar onları alanda sevinirlər;
- 2) İnsanlar onlarla istədiyi hər hansı əşyani ala bilirlər;
- 3) Yüngüldürlər.

- Söhbət nədən gedir?
- Azərbaycan Respublikasında istifadə olunan pul nişanları haqqında nə bilirsiniz?

Tədqiqat suali:

- Azərbaycanda pul nişanları hansılardır və onlar nə üçün lazımdır?

Tədqiqatın aparılması:

Müəllim dərslik və digər məlumat mənbələrindən (videofilmlər, internet resursları) istifadə edərək şagirdləri minimühazirə vasitəsilə yeni məlumatla tanış edir. Şagirdlər kiçik qruplarda tədqiqatı davam edə bilərlər.

I qrupun tapşırığı:

Ana qızı üçün 5 manata albom və rəngli karandaşlar, 5 manata isə uşaq kitabı aldı. Ana kassaya nə qədər pul ödədi? Kassaya pul ödəmək üçün hansı pul vahidindən istifadə etdi?

Ödənilən məbləği hesablayın: — =

Ödənilən pul vahidlərini seçin.

II qrupun tapşırığı:

Müəllim şagirdlərə 20 qəpik pul verir və onları dəftər, pozan, sadə qələm almaq üçün bölüştürməyi təklif edir.

Pulları aşağıdakı kimi bölüşdürünlər:

Dəftər — 10 qəpik

Pozan — 5 qəpik

Sadə qələm — 5 qəpik

III qrupun tapşırığı:

Pulu harada istifadə edə bilərik? Şəkilləri çəkin.

Məlumatın mübadiləsi və müzakirəsi:

- Azərbaycanda istifadə edilən pullar haqqında biz nə öyrəndik?

11-ci mövzu

**MƏN VƏ MƏNİ
ƏHADƏ EDƏN CƏMİYYƏT**

**İSTİFADƏ ETDİYİMİZ
PUL VAHİDLƏRİ**

İkisi də puldur. Bəs onların fərgi nədir?

Hər pul nişanının öz rəqəm göstəricisi var.

- Azərbaycan Respublikasının bütün pul nişanlarının əks tərəfindən nə təsvir olunub?

Azərbaycanın pul vahidi manatdır.

Kağız pul nişanları

30

**MƏN VƏ MƏNİ
ƏHADƏ EDƏN CƏMİYYƏT**

11-ci mövzu

Metal pul nişanları

Azərbaycan Respublikasının kağız pul nişanlarının üzərində müxtalif təsvirlər var.

Məsələn, 1 manat boz rəngdədir, onun üstündə milli mustaqil alətləri: tar, kamana və dəfin təsviri var.

1 MANAT

İnsanlar qidaya, geyimə, mənzillərində istifadə etdikləri işləgə, suya, təbii qazaya və digər ehtiyaclarına görə pul ödəyirlər.

• Azərbaycan Respublikasının kağız pul nişanları hansı rəngdədir və onların üzərində hansı təsvirlər var?

• Azərbaycan Respublikasının kağız pul nişanlarından ən kiçiyi hansıdır?

31

- Pullar nə üçün lazımdır?
- Hansı pul nişanlarını tanıyırsınız?
- Pul nişanları bir-birindən nə ilə fərqlənir?

Nəticələrin çıxarılması və ümumiləşdirmə:

Müəllim şagirdlərlə birlikdə tədqiqat sualına və fərziyyələrə qayıdır. Azərbaycanın pul vahidi manatdır. Azərbaycanda:

- 1, 3, 5, 10, 20, 50 qəpik;
- 1, 5, 10, 20, 50, 100 manat pul nişanlarından istifadə olunur.

Pul vasitəsilə insanlar öz ehtiyaclarını ödəyirlər.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Müxtəlif pul vahidlərini çəkin.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Azərbaycan Respublikasının pul nişanlarını tanıyor					
Azərbaycan Respublikasının pul nişanlarını bir-birindən fərqləndirir					
Azərbaycan Respublikasının pul nişanlarının funksiyasını izah edir					

12. DÖVLƏTİMİZİN RƏMZLƏRİ

Məzmun xətti: Fərd və cəmiyyət

MƏQSƏD

- Azərbaycan Respublikasının Dövlət rəmzlərini (gerb, bayraq, himn) sadalayır və onları bir-birindən fərqləndirir (2.3.1., 2.3.2.);
- Azərbaycan Respublikasının Dövlət himnnini oxuyur (2.3.3.).

İNTEQRASIYA: A-d.: 1.2.1., 1.2.2.; T-i.: 2.1.4.; Tex.: 1.3.4., 1.3.5., 1.3.6.

Motivasiya:

Müəllim maqnitofonda (va ya internet resursdan <<http://mp3.mid.az/mp3/19083>>) Dövlət himinin musiqisini səsləndirir. Həmin musiqinin nə olduğu və digər musiqilərdən nə ilə fərqləndiyi şagirdlərlə araşdırılır.

Muəllim üçün məlumat!

Azərbaycan himni dövlətmizin rəmzidir. Dövlətimizin bayrağı, gerbi kimi rəmzləri də var.

Müəllim dərslik və digər məlumat mənbələrindən (videofilmlər, internet resursları) istifadə edərək şagirdlərlə birlikdə dövlət rəmzlərini müəyyən edir. Hər bir dövlət rəmzinin bir-birindən nə ilə fərqləndiyi şagirdlər tərəfindən tədqiqat işi zamanı araşdırılırlar. Tədqiqat işi qrup şəklində həyata keçirilə bilər və aşağıdakı tapşırıqlar verilə bilər.

I qrupun tapşırığı:

Azərbaycan Respublikasının bayrağını və gerbini çəkin və rəngləyin.

II qrupun tapşırığı:

Rəngli kağızlardan Azərbaycan Respublikasının bayrağını düzəldin.

III qrupun tapşırığı:

Təsəvvür edin ki, sinfiniz balaca ölkədir. Ölkənizin bayrağını yaradın. Bayrağı rəngləyin.

Şagirdlər təqdimat edirlər və məlumat mübadiləsi təşkil olunur. Müzakirə aşağıdakı suallar ətrafında təşkil oluna bilər:

- Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında nə öyrəndik?
- Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinin mənası nədir?
- Azərbaycan Respublikasının Dövlət himninin sözləri və musiqisi kim tərəfindən yazılıb?

Şagirdlərlə birlikdə aparılan müzakirələr nəticəsində aşağıdakı nəticə çıxarırlırlar və ümumiləşdirmə edilir:

Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi, himni dövlətin rəmzləridir. Dövlət rəmzlərinə hörmətlə yanaşmalıyıq. Bu rəmzlər vasitəsilə ölkəmizi hər hansı bir yarışmada tanıdırıq.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Azərbaycanın himnini öyrənin.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

13. MƏN MƏKTƏBDƏ VƏ SİNİFDƏ HANSI QAYDALARA ƏMƏL ETMƏLİYƏM

Məzmun xətti: Fərd və cəmiyyət. Mənəviyyat

MƏQSƏD

- Məktəbin və sinfin daxili nizam-intizam qaydalarını sadalayır (2.4.1.);
- Məktəbin və sinfin etiketindən kənar davranışları fərqləndirir (3.1.2.);
- Məktəbin və sinfin daxili nizam-intizam qaydalarına riayət edir (2.4.1.).

İNTEQRASIYA: A-d.: 1.2.1.; İnf.: 1.1.1., 2.2.1.; F-t.: 4.1.1.; T-i.: 2.1.4.

Motivasiya:

I variant: Lövhədə 2 şəkil asılır: 1 – bir kitabı müxtəlif tərəflərə dərtan 3 nəfər insan; 2 – iki nəfər ucadan danışır, ətrafdakılar qulaqlarını bağlayıb.

II variant: Müəllim şagirdlərə aşağıdakı vəziyyəti danışır: «1a1 sinfinin şagirdləri tənəffüs də bir-birini itələyirlər. Partaların üstündə şəkil çəkirlər. 1a2 sinfinin şagirdləri tənəffüs də gulləri sulayırlar, lövhəni təmizləyir, divar qəzelərini oxuyurlar».

Təqdim edilmiş vəziyyətlərə dair şagirdlərin fikirləri soruşulur. Şagirdlər təqdim edilmiş vəziyyətlərdə qaydaların olub-olmamasını söyləyirlər.

Şagirdlər dərslik və digər məlumat mənbələrindən istifadə edərək məktəbdə və sinifdə mövcud olan qaydalar haqqında məlumat alırlar. Məktəbdə və sinifdə mövcud olan qaydalara dair tədqiqat işi qruplarda davam etdirilə bilər.

I qrup – Sinifdə və məktəbdə hansı qaydalara riayət etmək lazımdır? Onları qeyd edin.

II qrup – Sadalananlardan hansı məktəb qaydalarına aiddir? Onları qeyd edin.

III qrup – Rollarda (müəllimin ssenarisi əsasında ola bilər) sinifdə qaydalara pozulmasını nümayiş etdirin.

IV qrup – Rollarda (müəllimin ssenarisi əsasında ola bilər) sinifdə qaydalara riayət olunmasını nümayiş etdirin.

Qruplar təqdimat edirlər və məlumat mübadiləsi keçirilir. Suallar ətrafında müzakirə təşkil olunur:

- Məktəbdə və sinifdə olan qaydalar haqqında biz nə öyrəndik?
- Məktəb və sinifdə olan qaydalar hansılardır?

Müzakirələrə əsasən şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmələr edilir.

Həyatda insan müxtəlif qaydalara riayət etməlidir. Məktəbdə və sinifdə nizam-intizam qaydaları var. Qaydalar bizə bütün işləri vaxtında və səmərəli yerinə yetirməyə, ətraf mühiti təmiz saxlamağa, müxtəlif təhlükəli vəziyyətlərdən özümüzü qorumağa və s. kömək edirlər.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı:

«Dərsə vaxtında gəlmək», «Məktəbdə mobil telefondan istifadə etməmək», «Dərslərə hazırlıqlı gəlmək» – qaydalara aid simvollar çəkin.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə eldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

14. MƏNİM HÜQUQLARIM

Məzmun xətti: Fərd və cəmiyyət

MƏQSƏD

- Öz hüquqlarını (sağlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək) sadalayır (2.4.2.);
- Öz hüquqlarını (sağlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək) təsvir edir (2.4.2.);
- Sağlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək kimi hüquqlarını müəyyən edir (2.4.2.).

İNTEQRASIYA: A-d.: 1.2.1., 1.2.3.; İnf.: 2.2.1.; F-t.: 4.1.1.

Motivasiya:

I variant

- Uşaqlara yaşayıb böyümək üçün nələr lazımdır?
- Bu tələbat və ehtiyacların ödənilməsini bir sözlə necə adlandırma bilərik?

Müəllim şagirdlərin fikirlərini dinləyir və uşaq hüquqları anlayışını daxil edir.

Müəllim üçün məlumat!

Tədqiqat sualından əvvəl müəllim şagirdlər üçün yeni olan anlayışı daxil edir: Uşaq hüquqları — uşaqlara yaşayıb və böyümək üçün vacib olan ehtiyac və tələbatların ödənilməsidir.

Dərslik və digər məlumat mənbələrindən (videofilmlər, internet resursları) istifadə edərək şagirdlərlə birlikdə «uşaq hüquqları nədir?» mövzusu araşdırılır. Uşaqların hansı hüquqlara malik olduğunu dair tədqiqat işini şagirdlər kiçik qruplarda səhnələşdirmə vasitəsilə davam edə bilərlər. Müəllim hər qrupa kəğızda əvvəlcədən hazırlanmış ssenarini verir və şagirdlər arasında rolları bölüşdürür. Hər bir qrup işi təqdim etdikdən sonra müəllim sinfə aşağıdakı sualla müraciət edə bilər:

- Bu qrupun təqdimatında hansı uşaq hüququ əks olunmuşdur?

I qrup (təhsil hüququ) – əsas rollar: ana, ata, nənə, məktəbə gedən şagird, bağçaya gedən kiçik bacısı;

II qrup (sağlam olmaq hüququ) – əsas rollar: ana, ata, nənə, həkim, tibb bacısı;

III qrup (istirahət etmək hüququ) – əsas rollar: qız, ata, ana, xala, xalanın uşağı;

IV qrup (öz sözünü demək) – əsas rollar: müəllim, 2 qız şagirdi, 2 oğlan şagirdi.

Şagirdlər işlərini təqdim edirlər və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Bu gün biz nə öyrəndik?
- Hansı uşaq hüquqları ilə tanış olduq?

MƏNİM HÜQUQLARIM

14-cü mövzu

MƏN VƏ MƏNİ ƏHATƏ EDƏN CƏMİYYƏT

Mənim sağlam və xoşbəxt böyüməyim üçün nə lər lazımdır?

Böyüklərdən fərqli olaraq, mən hələ çox şeyi özüm edə bilmirəm. Dövlətim və mani shata edən böyükler qayğıma qalaraq hüquqlarımı qoruyurlar. Onlar mənə sağlam olmaq, təhsil almaq, yaxşı yaşamaq üçün şərait yaradırlar.

Sağlam yaşayib böyüməsi üçün uşaqların zərurəti ehtiyac və təlabatlarının ödənilməsi **uşaqların hüququ**dur.



1. Mənim təhsil almaq hüququm var. Dövlətim manim təhsil almağım üçün lazımlı olan şəraiti yaradır. Bize pulsuz dörsliklər verir. Müəllimlərim məktəbdə mənim qayğıma qahırlar.



2. Kostolosom, poliklinikaya müraciət edə bilərəm.

36

MƏN VƏ MƏNİ ƏHATƏ EDƏN CƏMİYYƏT

14-cü mövzu

3. Mən hər bir kollektivdə öz sözümüz deyə bilirəm.



Düşünürəm ki, Rana düz deyir.



Gölin həftəsonunu kəndə babamgilə gedək.

• Şagird dərsdə müzakirədə iştirak edir. Bu zaman onun hansı hüququ hayata keçir? • Həkim şagirdi qırıp xəstəliyinə qarşı peyvənd edir. Bu zaman onun hansı hüququ hayata keçir? • Uşaqın hüquqları kimlər tərəfindən goruna bilər?

37

- Uşaq hüquqlarını bilmək uşaqlara nə üçün lazımdır?

Şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmə edilir.

Cəmiyyətdə hər bir uşağın təhsil almaq, istirahət etmək, öz sözünü demək və s. hüquqları var. İnsanların hüquqları onların təlabatlarını əks etdirir. Dövlət uşaqların hüquqlarını qoruyur, onların qayğısına qalır. Hər bir uşaq öz hüquqlarını bilməlidir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Uşaqların hüquqlarına aid şəkil çəkin.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Öz hüquqlarını (sağlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək) sadalayır					
Öz hüquqlarını (sağlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək) təsvir edir					
Sağlam olmaq, kollektivdə öz sözünü demək, təhsil almaq, istirahət etmək kimi hüquqlarını müəyyən edir					

15. MƏN İNSANLARIN ƏHATƏSİNDƏ

Məzmun xətti: Mənəviyyat

MƏQSƏD

- Salamlasmaq, özünütəqdim, müraciət, müraciətə cavab, xudahafizləşmək qaydalarına əməl edir (3.1.1.);
- Etiketdənkənar davranışları fərqləndirir (3.1.2.).

İNTEQRASIYA: A-d.: 1.2.2., 3.1.4.; İnf.: 1.1.1., 2.2.1.

Motivasiya:

- «Salam», «Çox sağ ol», «Təşəkkür edirəm», «Sağ ol» — bunlar necə sözlərdir? Şagirdlər bu sözlərdən insanların bir-biri ilə ünsiyyətdə olduğu zaman istifadə etdiklərini söyləyə bilərlər.

Müəllim dərslik və digər məlumat mənbələrindən istifadə edərək şagirdləri etiket davranışları ilə tanış edir. Şagirdlər kiçik qruplarda tədqiqatı davam etdirərək insanlarla ünsiyyətdə olarkən hansı sözlərdən istifadə etməyin vacib olduğunu dair araştırma aparırlar. Hər qrupa kiçik mətnlər və zərfin içində sözlər verilə bilər. Verilmiş sözləri mətndə lazımlı hissəyə yazmaq tapşırıla bilər. Mətn əvvəlcədən müəllim tərəfindən hazırlanır.

I qrupun tapşırığı: (zərfin içində olan sözlər: zəhmət olmasa, buyur, çox sağ ol, nuş olsun);

II qrupun tapşırığı: (zərfin içində olan sözlər: salam, mənim adım, tanış olmağımıza çox şadam);

III qrupun tapşırığı: (zərfin içində olan sözlər: zəhmət olmasa, böyük məmənuniyyətlə, çox sağ ol);

IV qrupun tapşırığı: (zərfin içində olan sözlər: bağışla, üzr istəyirəm, narahat olma).

Şagirdlər tərəfindən təqdimatlar edilir və məlumatın mübadiləsi keçirilir. Sullalar ətrafında müzakirə təşkil olunur:

- Bu gün biz nə öyrəndik?
- Hansı sözlər insanların bir-biri ilə ünsiyyətini asanlaşdırır və yaxşılaşdırır?
- Bu sözlərdən istifadə etməsək nə baş verər?

Şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

İnsanlar bir-biri ilə ünsiyyətdə olduqda mədəni sözlərdən istifadə etməlidirlər. Bu sözlərə salam, sağ ol, buyurun, zəhmət olmasa, bağışlayın, xahiş edirəm və s. aiddir. Bu sözlər insanların bir-biri ilə ünsiyyətini yaxşılaşdırır və insanlar bir-birini daha yaxşı başa düşürlər.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Baba, salam, kənd, çox sağ ol, alma, buyur — sözlərdən istifadə edərək cümlələr qurun.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

16. MƏN NECƏ YAXŞI İNSAN OLA BİLƏRƏM

Məzmun xətti: Mənəviyyat

MƏQSƏD

- İnsanın müsbət xüsusiyyətlərini sadalayır (3.2.1.);
- Düzlük, doğruluq, çalışqanlıq, səmimilik kimi mənəvi keyfiyyətləri sadə şəkildə şərh edir (3.2.1.);
- Düzlük, doğruluq, çalışqanlıq, səmimilik kimi mənəvi keyfiyyətləri bir-birindən fərqləndirir (3.2.1.).

İNTEQRASIYA: A-d.: 2.2.4.; Riy.: 5.1.1., 5.1.2.; İnf.: 1.1.1.

Motivasiya:

Ülvi daim yalan danışır. Dərslərini yerinə yetirməkdə tənbəllik edir. Sinif yoldaşları ilə dostluq edə bilmir.

Rasim etdiklərini etiraf edə bilir. Dərsdən gəldikdə vaxtında ev tapşırıqlarını yerinə yetirir. Dərslərini bitirməyincə oynamaya qalxmır. Dostları onu çox istəyir. Şagirdlərdən iki uşaqtan hansına daha çox rəğbət bəslədikləri soruşula bilər.

Şagirdlər ikinci uşaqdə yaxşı keyfiyyətlərin olmasına söyləyirlər.

Şagirdlər dərslik və digər məlumat mənbələrindən (videofilmlər, internet resursları) istifadə edərək insanın yaxşı keyfiyyətləri haqqında məlumatla tanış olurlar. Yaxşı insan olmaq üçün məhz hansı keyfiyyətlərin lazımlığı olmasına dair tədqiqat işləri aparırlar. Tədqiqat işi bütün siniflə aparıla bilər. Müəllim şagirdlərlə birlikdə qeyd edilmiş düzgünlük, səmimilik, çalışqanlığı aid atalar sözlərinin hər birinin mənasının təhlilini apara bilər.

Müəllim qruplarda tədqiqat işini aparmaq üçün kiçik mətnlər təqdim edə bilər. Şagirdlər həmin mətnlərdə olan yaxşı keyfiyyətlərin altından xətt çəkirlər və saylarını yazırlar.

Şagirdlər işlərini təqdim edirlər və məlumatın mübadiləsi keçirilir. Məlumatın müzakirəsi aşağıdakı suallar ətrafında keçirilir:

- Bu gün biz nə öyrəndik?
- İnsanların hansı keyfiyyətləri ilə tanış olduq?
- Düzlük, doğruluq, çalışqanlıq, səmimilik insanlara nə üçün lazımdır?

Müzakirələr nəticəsində şagirdlərlə birlikdə nəticələr çıxarıılır və ümumiləşdirmə aparılır.

Hər bir insan başqa insanlarla ünsiyyətdə olduqda düz danışmalı, səmimi olmalıdır. İnsan hər bir işində çalışqan olmalıdır. Bunlar insanın mənəvi keyfiyyətləridir. Bu keyfiyyətlərin insanda olması onun insanlarla münasibətini yaxşılaşdırır və yaxşı insan olmağa köməklik edir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Ətrafinizda tanığınız yaxşı insanların adlarını yazın. «Neyə görə onlar yaxşı insanlardır?» suali üzərində düşünün və seçiminizi əsaslandırın.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

17. ÜNSİYYƏTƏ MANE OLAN XÜSUSİYYƏTLƏR

Məzmun xətti: Mənəviyyat

MƏQSƏD

- Yalançılıq, paxıllıq, xəbərçilik kimi mənfi xüsusiyyətləri sadalayır və sadə şəkildə izah edir (3.2.2.);
- Yalançılıq, paxıllıq, xəbərçilik kimi mənfi xüsusiyyətlərə münasibət bildirir (3.2.2.).

İNTEQRASIYA: A-d.: 1.1.2., 2.2.1., 2.2.4.; Riy.: 5.1.1., 5.1.2.; İnf.: 1.1.1.

Motivasiya:

Lövhədə aşağıdakı sözlər qeyd oluna bilər: yalançılıq, paxıllıq, xəbərçilik. Şagirdlər qeyd olunmuş sözlərə dair fikirlərini söyləyirlər. Şagirdlər tərəfin-dən qeyd olunmuş sözlərin insanın mənfi, pis xüsusiyyətləri (xasiyyəti) olduğu qeyd oluna bilər.

Müəllim dərslik və digər məlumat mənbələrindən istifadə edərək şagirdləri insanın mənfi xüsusiyyətləri haqqında məlumatla tanış edir. Şagirdlər insanın mənfi xüsusiyyətlərinin ətrafdakılarla ünsiyyətə necə təsir etməsinə dair tədqiqat işini «Təəssüratlar torbası» üsulundan istifadə edərək kitabda olan şəkillərə əsasən bütün kollektivlə davam edə bilərlər.

Müəllim şagirdlərlə tədqiqatı aparmaq üçün kiçik qruplarda kiçik əhvalatlar verərək suallar vasitəsilə araşdırılmasını təklif edə bilər.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirələr təşkil edilir:

- Bu gün biz nə öyrəndik?
- Yalançılıq, paxıllıq, xəbərçilik insanın necə xüsusiyyətləridir (keyfiyyətləridir)?
- Bu xüsusiyyətləri (keyfiyyətləri) olan insanlara ətrafdakıların münasibəti necə olur? Niyə?
- Bir-birimizlə münasibətlərimizin daim yaxşı olması üçün biz nə edə bilərik? Müzakirələrə əsasən şagirdlərlə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır. İnsanın yalançılıq, paxıllıq, xəbərçilik kimi xüsusiyyətləri mənfi xüsusiyyətlərdi. Bu xüsusiyyətlərin insanda olması onun insanlarla münasibətini çətinləşdirir. Ətrafdakı insanlar onu yaxşı qəbul etmir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: «İnsanlarla ünsiyyətimi mən daha necə yaxşılaşdırı bilərəm?»

- bir necə fikir yazın.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

18. DİN

Məzmun xətti: Mənəviyyat

MƏQSƏD

- İbadətgahlar, nişanlar, dini kitablar, əşyaları tanıyor (3.3.1.);
- İbadətgahlar, nişanlar, dini kitablar, əşyaları fərqləndirir (3.3.1.);
- İslam, xristianlıq, iudaizm dinləri haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir (3.3.2.).

İNTEQRASIYA: A-d.: 1.2.1., 3.1.4.; T-i.: 2.1.4.; İnf.: 1.1.1.

Motivasiya:

Şagirdlərin diqqəti kitabda təsvir olunan ibadətgahlara yönəldilir.

Sual verilir — Burada nə görürsünüz? Təsvirlərə aid şagirdlərin fikirləri dinlənilir. Şagirdlər deyə bilmədiyi halda təsvirlərdə hansı ibadətgahın təsvir olunduğu müəllim tərəfindən söylənilir.

Müəllim dərslik və digər məlumat mənbələrindən (videofilmlər, internet resursları) istifadə edərək şagirdlərə din haqqında məlumat verir. Dini rəmzlərə — ibadətgahlar, nişanlar, dini kitablar, əşyalara aid tədqiqat aparır. Tədqiqatı şagirdlər kiçik qruplarda davam edə bilərlər.

I və II qrupun tapşırığı: Müxtəlif şəkillərdən islam, xristianlıq, iudaizm dininə aid olanları seçin.

III və IV qrupun tapşırığı: Zərfin içində qruplara sözər verilir: hekayə, Quran, canamaz, islam, bayraq, günəş, sinaqoq, Bibliya, təbiət. Verilmiş sözlərdən dinə aid olan sözərni seçin və sözlərdən istifadə edərək cümlələr qurun.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirələr təşkil edilir:

- Bu gün biz din haqqında nələri öyrəndik?
- Dirlərin hansı rəmzləri var?
- İslam dini insanları nəyə səsləyir?
- İslam dinində namaz qılanda nələrdən istifadə edilir?

Müzakirələrə əsasən şagirdlərlə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

Din — insanın daxili aləmindən, mənəvi tələbatından doğan Allaha inamdır. Müsəlmanların dini islamdır. Quran islam dininin müqəddəs kitabıdır. İslam dini insanları düzlüyə, halallığa, elmə, sülhə səsləyir.

Ev tapşırığı: İslam dininə aid şəkillər çəkin.

Refleksiya və qiymətləndirmə:

- Dərsdə sizin üçün ən maraqlı nələr oldu?
- Dərsdə nədə çətinlik çəkdiniz?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

19. MƏNİM ƏTRAFDAKILARLA MÜNASİBƏTİM

Məzmun xətti: Fərd və cəmiyyət. Mənəviyyat

MƏQSƏD

- Böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı haqqında təsəvvürlərini ifadə edir (3.4.1.);
- Hörmət və qayğı əsasında qurulan birgəfəaliyyətin faydasını nümunələr əsasında izah edir (2.1.2.).

İNTEQRASIYA: A-d.: 2.2.4., 3.1.5.;

Tex.: 1.3.4., 1.3.6.; F-t.: 2.1.1., 4.1.1.

Motivasiya:

Müəllim şagirdlərə kiçik situasiya danışır: «Baba xəstələnmişdir. O, nəvədən xahiş etdi ki, ona su gətirsin. Nəvə baba-yaya dedi: «Eh, baba, mən indi televizorda cizgi filminə baxıram. Baxıb sonra gəti-rərəm». Şagirdlər nəvənin hərəkətinə dair fikirlərini bildirirlər.

Şagirdlər xəstə, qoca adamlara qayğı ilə yanaşmağın vacib olduğunu bildirirlər.

Şagirdlər dərslik və digər məlumat mənbələrindən istifadə edərək ətraflarında olan insanlara qayığının göstərilməsinə aid məlumat toplayırlar. Şagirdlər kiçik qruplarda ətrafdakı insanlara hörmət və qayğı ilə yanaşmağın əhəmiyyətinə aid arşdırımlar apara bilərlər.

I qrup – «Hörmət», «qayğı», «borc» sözlərindən istifadə edərək cümlələr qurun.

II qrup – Müəlliminizə onun sizə olan qayğısına dair təşəkkür məktubu yazın və açıqca şəklində tərtib edin.

III qrup – Qayığını ifadə edən aşağıdakı hərəkətləri pantomima (əl, üz hərəkətləri ilə) vasitəsilə göstərin:

- Yoldaşının saçını daramaq;
- Yoldaşına gödəkcəni geyinməyə köməklik etmək;
- Körpəni yedizdirmək;
- Anaya çiçək hədiyyə etmək;
- Xəstələnmiş bacıya çay gətirmək.

Sagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Bu gün biz nə öyrəndik?

MƏNİM ƏTRAFDAKILARLA MÜNASİBƏTİM

Ətrafımızda insanlar nə üçün bir-birlərinə qayğı göstərirler?

Hor körpənin böyüklərin qayğısına ehtiyacı var. Dünyaya yeni gəlmis uşaqların da danışmayı, nə gəzməyi, nə de özüne qida əldə etməyi bacarrı. Ona görə də valideynləri onun tam qayğısına qalırlar. Uşaqların böyüyürlər. Elə bir zaman galib çatur ki, o özü ətrafında olan insanların qayğısına qalmalı başlayır, ətrafdakılara kömək edir.

- İnsanlar bir-birlərinə qayğı göstərməsələr, nə baş verər?
- Körpə uşaqların böyüyürlər?

Har insan, ilk növbədə, özüne və ətrafındakılara hörmət, qayğı ilə yanaşmalıdır. Belə olduğunda insanlar çətinlikləri asanlıqla aradan qaldırlar, özlərini xoşbəxt hiss edirlər.

46

- Ətrafdakılara hörmətlə yanaşmaq nə deməkdir?
- İnsanlar bir-birinə nəyə görə hörmətlə, qayğı ilə yanaşmalıdır?
- Müzakirəyə əsasən şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

İnsanlar həm özünə, həm də ətrafdakılara hörmətlə, qayğı ilə yanaşdıqda problemləri daha asan həll edirlər, özlərini daha xoşbəxt hiss edirlər.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı:

«Mənim qayğıkeş valideynlərim» — mövzusunda valideynlərinizə məktub yazın.



Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

	Qiymətləndirmə üzrə meyarlar							Ümumi nəticə	
	Tapşırığın tam yerinə yetirilməsi	Fəal dinləmə	Birgə iş	Yaradıcılıq	Əlavələr				
					Suallar	Cavablar	Digər qrupa əlavələr		
I qrup									
II qrup									
III qrup									
IV qrup									

20. MƏNİM SAĞLAMLIĞIM

Məzmun xətti: Sağlamlıq və təhlükəsizlik. Təbiət və biz

MƏQSƏD

- Sağlam həyat tərzinin şərtlərini sadalayır (4.1.1.);
- Sağlam həyat tərzinin şərtlərinə aid nümunələr gətirir (4.1.1.);
- Sağlam və sağlam olmayan həyat tərzlərini müəyyən edir (4.1.1.);
- Evin, həyətin, sinfin, havanın, suyun təmiz saxlanması vacibliyini sadə şəkildə şərh edir (1.4.1.).

İNTEQRASIYA: A-d.: 1.2.1., 3.1.4.;

İnf.: 2.1.3.; Riy.: 5.2.1.; F.t.: 1.1.3.

Motivasiya:

Təmizkarlıq

Düzgün qidalanma  Vaxtında yatmaq

Vaxtında istirahət etmək

Sual ətrafında yazılan sözlərin köməyi ilə şagirdlər anlayışı müəyyən etməlidirlər. Şagirdlər tərəfindən anlayışın müəyyən edilməsindən asılı olmayıaraq, müəllim anlayışı daxil edir və sağlamlığa aid daha hansı xüsusiyyətləri əlavə etməyin mümkün olduğunu soruşur.

Şagirdlər dərslik və digər məlumat mənbələrindən istifadə edərək sağlamlıq haqqında məlumat əldə edirlər. Şagirdlər kiçik qruplarda sağlamlığın qorunması yollarına aid tədqiqatı davam edə bilərlər.

I qrup – Əgər insan zərərli qidanı (çipsləri, qızardılmış kartofu, mayonezli salatları və s.) tez-tez və çoxlu miqdarda qəbul edərsə, nə baş verə biləcəyini yazın.

II qrup – Əgər insan çirkli sudan istifadə edərsə, nə baş verə biləcəyini yazın.

III qrup – Əgər insan gec yuxuya gedərsə və yuxudan gec oyanarsa, nə baş verə biləcəyini yazın.

IV qrup – Sağamlığını qorumayan uşağa nə deyərdiniz?

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Bu gün biz nə öyrəndik?
- Sağamlığımıza nələr mənfi (pis) təsir edir?
- Sağamlığımızı qorumaq üçün biz nə edə bilərik?

Müzakirəyə əsasən şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.



Hər bir insan özü sağlamlığının qayğısına qalmalıdır. Bunun üçün o düzgün qidalanmalı, ətraf mühiti təmiz saxlamalı, gün rejiminə və təmizlik qaydalarına əməl etməlidir.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Düzgün qidalanmayan (zərərli qidaları, həddindən artıq çox yeməyi xoşlayan) şagird haqqında balaca əhvalat yaradın.

Refleksiya və qiymətləndirmə:

- Dərsdə sizin üçün ən maraqlı nələr oldu?
- Dərsdə nədə çətinlik çəkdiniz?

20-ci mövzu

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

Bu iki çaydan hansının suyundan istifadə edərdin? Nə üçün?

Biz suyu içirik, onuna qidamızı hazırlayıraq, yuyunurraq, təmizlik işləri görürük. Ona görə də çayları və gölləri təmiz saxlamalıyıq. Çirkli suda mikroblastlar süratla çoxalır və müxtəlif xəstiliklər törədir.

Sağlam olmaq üçün biz necə qidalanmalıyıq?

Qida tələsmədən yeyilməlidir. Onu yaxşıca cəynəməliyik. Həddindən artıq yeyanda, qida tam həzm olunmur və mədəyə azıyyət verir. Çoxlu meyva-tarvəz yemək sağlamlıq üçün faydalıdır.

Qidanı düzgün, yəni normada və qaydasında qəbul etdikdə qida tam həzm olunur, mədə sağlam olur.

Sağlam olmaq üçün biz yuyulmuş meyva-tarvəzdən istifadə etməliyik.

50

20-ci mövzu

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

Sağlam olmaq istəyirsənsə, düzgün qidalan!

Sağlam olmaq üçün gün ərzində təmiz havada çox olmalıdır. Gecə yatmadan övvəl pencərəni açıb yataq otığının havasını dayışməliyik.

Sağlam olmaq üçün tez yatmalıdır və vaxtında oyanmalıdır.

Sağlam olmaq üçün qidanı necə qəbul etmək lazımdır?

Nəyə görə gəzintidən sonra əlləri yumaq lazımdır?

Sağlamlığa aid hansı atalar sözlərini bilirsən?

51

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Sağlam həyat tərzinin şərtlərini (təmizkarlıq, düzgün qidalanma, yuxu və istirahət) sadalayır					
Sağlam həyat tərzinin şərtlərinə aid nümunələr gətirir					
Sağlam və sağlam olmayan həyat tərzlərini müəyyən edir					
Evin, həyətin, sinfin, havanın, suyun təmiz saxlanması və vacibliyini sadə şəkildə şərh edir					

21. MƏNİM GÜN REJİMİM

Məzmun xətti: Mənəviyyat

MƏQSƏD

- Gün rejimini təsvir edir (2.2.1.);
- Gün rejiminin vacibliyini izah edir (2.2.1.).

İNTEQRASIYA: A-d.: 1.1.1., 1.2.1.; T-i.: 2.1.4.; F-t.: 1.1.2.

Motivasiya:

Müəllim şagirdlərə müəyyən fəaliyyətləri sadalayır: uşaq səhər durur, səhər yeməyini yeyir, əl-üzünü yuyur, ayaqqabalarını geyinir, dərsə gedir, dərsdən gəlib axşamacan oynayır, dərslərini edir. Sadalanan fəaliyyətlərdə nələrin səhv olduğu araşdırılır. Bu fəaliyyətlərin gün rejiminə aid olduğu müəyyən edilir.

Müəllim dərslik və digər məlumat mənbələrindən (videofilmlər, internet resursları) istifadə edərək şagirdləri gün rejimi ilə tanış edir. Şagirdlər vacib olan rejimə aid tədqiqat işini kiçik qruplarda davam edə bilərlər.

I qrup – «Mənim məktəbəqədər fəaliyyətlərim» mövzusunda şəkilləri ardıcılıqla çəkin.

II qrup – «Mənim məktəbdə fəaliyyətlərim» mövzusunda şəkilləri ardıcılıqla çəkin.

III qrup – «Mənim məktəbdən sonra olan fəaliyyətlərim» mövzusunda şəkilləri ardıcılıqla çəkin.

IV qrup – Gün rejimi qeyd olunan cümlələri ardıcılıqla nömrələyin.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirələr təşkil edilir:

- Gün rejimi haqqında biz nə öyrəndik?
- Gün rejimi nə üçün lazımdır?

Müzakirələrə əsasən şagirdlərlə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

Gün rejimi – vaxtı və işlərini gün ərzində düzgün bölüşdurməyə imkan yaradır. Gün rejimi insanlara sağlam olmağa kömək edir.

Ev tapşırığı: «Mənim gün rejimim?» haqqında valideynlərinizin köməyi ilə yazın.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Gün rejimini təsvir edir					
Gün rejiminin vacibliyini izah edir					
Gün rejimini qurur və tətbiq edir					

22. MƏN MÜXTƏLİF HAVALARDA NECƏ GEYİNMƏLİYƏM

Məzmun xətti: *Təbiət və biz. Sağlamlıq və təhlükəsizlik*

MƏQSƏD

- Hava durumuna uyğun geyim seçiminin sağlamlıq üçün əhəmiyyətini sadə formada izah edir (4.1.2.);
- Varlıqları, hadisələri xarakterik əlamətlərinə görə fərqləndirir (1.1.2.).

İNTEQRASIYA: A-d.: 1.2.1., 2.2.4.; Riy.: 5.2.2.; Tex.: 1.3.2.; T-i.: 2.1.4.; İnf.: 1.1.1., 1.2.3.

Motivasiya:

Muəllim şagirdlərin diqqətini kitabda olan şəkillərə yönəldir. Şəkildə yayda qalın palto, şərf, papaq geyinmiş qız təsvir olunub. Şagirdlər müəllimin suallarına əsasən müxtəlif fəsillərə, havalara uyğun paltarların geyinilməsinin vacib olduğunu söyləyirlər.

Şagirdlər dərslik və digər məlumat mənbələrindən istifadə edərək müxtəlif fəsillərə, havaya uyğun düzgün geyinməyin vacibliyi barədə yeni məlumatla tanış olurlar. Şagirdlər kiçik qruplarda tədqiqatı davam edirlər. I, II, III qruplara zərfin içində şəkillər təqdim edilir. Şəkilləri qeyd olunmuş fəslə uyğun seçim yapışdırmaq və öz əlavələrini çəkmək təklif edilə bilər. IV qrup siyahıda qeyd olunmuş hər hansı paltarı uyğun fəsillə oxlarla birləşdirə bilər. Tədqiqat cütlərdə də aparıla bilər. Cütlərdə hər fəslə uyğun gələcəyin paltarını çəkmək təklif edilə bilər.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Bu gün biz nə öyrəndik?
- Nəyə görə biz hər fəslə uyğun geyinməliyik?
- Sağlamlığımızın qorunmasında geyimimizin nə kimi rolü var?

Müzakirəyə əsasən şagirdlərlə birlilikdə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

İnsanlar müxtəlif havalarda müxtəlif geyimlər geyinirlər. Hər bir fəslin öz geyimi var. İnsanlar öz sağlamlığını qorumaq üçün hər bir fəslə, havaya uyğun geyim seçməyi bacarmalı və geyinməlidirlər. Havaya uyğun seçilmiş geyim insanı istidən, soyuqdan, yağışdan və s. qoruyur.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Hər fəslin paltarını səhv geyinən uşaq haqqında gülməli əhvalat fikirləşin və yazın.

Refleksiya və qiymətləndirmə:

- Dərsdə sizin üçün ən maraqlı nələr oldu?
- Dərsdə nədə çətinlik çəkdiniz?

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

23. ƏTRAFIMDAKİ MƏİŞƏT CİHAZLARI

Məzmun xətti: Təbiət və biz. Sağlamlıq və təhlükəsizlik

MƏQSƏD

- Həyat və sağlamlıq üçün təhlükə törədə bilən elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətləri sadalayır (4.2.1.);
- Elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətləri təsvir edir (4.2.1., 1.1.1.);
- Elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətləri əlamətlərinə görə fərqləndirir (4.2.1., 1.1.2.);
- Elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətlərin istifadəsi zamanı yarana bilən təhlükələri sadalayır (4.2.1.).

İNTEQRASIYA: A-d.: 1.2.3.; Riy.: 5.2.1.; İnf.: 1.2.3.; Tex.: 1.3.3.; 2.1.3.

Motivasiya:

Müəllim qabaqcadan sinfə bıçaq, qayçı, kibrit, elektrik çaydanı gətirir.

Bu əşyaların hansı oxşarlıqlarının olması və insan üçün nə zaman təhlükəli ola biləcəklərinə dair şagirdlər fikirlər söyləyirlər.

Müəllim üçün məlumat!

Bütün əşyalar yalnız motivasiya zamanı təqdim olunur və göstərilən kimi yiğisdirilir.

Şagirdlər dərslik və digər məlumat mənbələrindən (videofilmlər, internet resursları) istifadə edərək insanın həyatı üçün təhlükəli ola bilən əşyalara, cihazlara dair məlumatı araşdırırlar. Şagirdlər kiçik qruplarda təhlükə yarada bilən əşyaların xüsusiyyətlərini araşdırıva və hansı təhlükəyə səbəb olacağını müəyyən edə bilərlər.

I variant — Bütün qruplara eyni rollar paylanılır və qrupda rollu situasiyanı hazırlamaq tapşırılır. Rollar — kibrit, qaz pilətəsi, ventilyator, bıçaq, uşaq. Hər bir şagird ona verilən cihaz rolunda olmalı və həmin cihaz və əşya haqqında uşaq rolunda olan şagirdə danışmalıdır. Hər şagird özünü təqdim etdikdən sonra uşaq rolunda olan şagird bu cihaz və ya alətin onun üçün necə təhlükəli ola biləcəyini deməlidir.

II variant — Şagirdlər zərfin içində onlara təqdim edilən sözlərdən təhlükəli olan alət, cihaz və onların yarada biləcəyi təhlükəni eks etdirən sözləri tapıb uyğunlaşdırırlar.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Ətrafımızda olan əşya və cihazlar haqqında bu gün biz nə öyrəndik?
- Hansı əşya və cihazlar təhlükə törədə bilər? Hansı təhlükələr ola bilər?
- Elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətlərin istifadəsi zamanı hansı təhlükələr yarana bilər?



MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

23-cü mövzu

Elektrik və qaz cihazları bize istilik və işləq verir. Lakin onlarla oynamamız olmaz!

- Elektrik və qaz cihazları, kibrit və alışqanla oynadıqda nə baş verə bilər?

Yangın zamanı 101 nömrəli telefona xəzər edib yanğından mühafizə xidmətini çağırmaq lazımdır.

Yangınsöndürənlər yanğınlı mübarizə aparır, insanların həyatını xilas edirlər.

- Yangın təhlükəsi olduqda nə etmək lazımdır?

57

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

23-cü mövzu

Toxunmaq olmaz!

İşleyən ventilator pərinə toxunsan, nə baş verə?

Kəsici alətlərin itti tərəfindən tutulduğda nə baş verə bilər?

- Elektrik və qaz cihazlarından düzgün istifadə etməkdə nə baş verə bilər?
- Yangın baş verdiğdə, nə etmək lazımdır?
- Nə üçün uşaqlara elektrik və qaz pilətəsini yandırmağa icazə vermirlər?

58

Müzakirələrə əsasən şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

Elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətlərdən düzgün istifadə etməkdə insanın həyat və sağlamlığı üçün müxtəlif təhlükələr yarana bilər. Elektrik və qaz cihazlarından valideynin köməkliyi və nəzarəti ilə istifadə etməliyik. Kəsici və deşici alətlərdən istifadə zamanı yalnız təhlükəsiz hissəsindən tutmalıyıq.

Ev tapşırığı: Qayçıdan, bıçaqdan istifadə etmə qaydalarını yazın.

Refleksiya və qiymətləndirmə:

- Dərsdə sizin üçün ən maraqlı nələr oldu?
- Dərsdə nədə çətinlik çəkdiniz?

Qiymətləndirmə üzrə meyarlar	I	II	III	IV	Ümumi nəticə
Həyat və sağlamlıq üçün təhlükə törədə bilən elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətləri sadalayır					
Elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətləri təsvir edir					
Elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətlərinə görə fərqləndirir					
Elektrik və qaz cihazları, alışdırıcı, kəsici və deşici alətlərin istifadəsi zamanı yarana bilən təhlükələri sadalayır					

24. ƏTRAFIMDA DAHA NƏLƏR TƏHLÜKƏLİ OLA BİLƏR

Məzmun xətti: Sağlamlıq və təhlükəsizlik

MƏQSƏD

- Ətrafdakı şübhəli əşyaları müəyyən edir (4.2.2.);
- Ətrafdakı şübhəli əşyalara toxunmağın təhlükəsini izah edir (4.2.2.);
- Tanımadığı insanlarla ünsiyyətin təhlükəsini izah edir (4.2.2.).

İNTEQRASIYA: A-d.: 1.2.3., 3.1.4.; F-t.: 4.1.1.; İnf.: 2.1.1.

Motivasiya:

Müəllim şagirdlərə iki hadisəni danışır:

1. Oğlan küçədə pilləkənin üstündə balaca qutu görüb onun içində nə olduğunu bilmək istədi. Qutunu açanda qutu partladı.

2. Evə tanış olmayan insan zəng etdi və evdə tək qalan qızla danışmağa başladı. Tanış olmayan insan qızdan evin ünvanını, valideynlərin nə vaxt işdən evə qayıtmalarını soruşdu. Ertəsi gün evə oğrular girmişdi.

Şagirdlərlə hər iki hadisədə nələrin və nə səbəbdən baş verdiyi müəyyən edilir.

Tədqiqat suali:

• Ətrafdakı şübhəli əşyalara toxunmağın və tanımadığınız insanlarla ünsiyyətin təhlükəsi nə ola bilər?

Tədqiqat sualına dair şagirdlərin fərziyyələri lövhədə qeyd olunur.

Müəllim şagirdlərlə birlikdə «Qoğal» nağılını yada salır və suallar ətrafında onu müzakirə edir.

Şagirdlər ətrafdakı şübhəli əşyalara toxunmağın və tanımıadığımız insanlarla ünsiyyətin təhlükəsi haqqında dərslikdə olan məlumatı araşdırırlar. Şagirdlər cütlərdə tədqiqat işini davam edə bilərlər. Müəllim aşağıdakı oyundan istifadə edə bilər:

Müəllimin tapşırığı: cütlərdə bir şagird evdə tək qalan uşaq, digəri isə qapının arxasında dayanan yad adam rolunda olacaqdır. 3 dəqiqə ərzində «yad adam» «uşağı» ona qapını açmağa inandırmalıdır. Stolda olan bağlı kitab qapı olacaq. Əgər yad adam sizin inandırıra bilsə, kitabı açın, əgər inandırıra bilməsə, kitabı bağlı qalmalıdır.

Vaxt bitəndən sonra bir neçə cütlük onların arasında baş verən söhbəti bütün sinif üçün nümayiş etdirirlər.

Müəllimin tapşırığı: İndi isə cütlərdə rollarınızı dəyişdirin. Hadisə küçədə baş verəcək. Yad adam uşağa yaxınlaşaraq 3 dəqiqə ərzində uşağı onunla getməyə inandırmalıdır. Əgər uşaq razılıq verərsə, kitabı açır, əgər razılıq vermirse, kitabı bağlı qalmalıdır.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Tanımıadığımız insanlarla ünsiyyətin təhlükəsi haqqında nə öyrəndik?
- Evdə tək qalanda tanımadığımız insanlarla necə rəftar etməliyik?

**MƏNİM
SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM**

24-cü mövzu

**ƏTRAFIMDA DAHA NƏLƏR
TƏHLÜKƏLİ OLA BİLƏR**



Kimin zərərsiz, kimin təhlükəli olmasının necə müəyyən edə biləram?

Otrafdakı insanların heç də hamısı xeyirxah və qayğılış olmur. Bəzi pismiyətli insanlar uşaqlardan məlumat alaraq bunda istifadə edə bilərlər.

- Evdə tək olduğun zaman qapının zəngi çalınarsa, nə etmək lazımdır?**

Evdə tək olduğun zaman tanımıdırın insanlar qapının zəngini çalarsa, qapını açmaq olmaz. Qapının arxasında olan adam su saygacına baxmaq istədiyiñi söyləyə bilər. O səni uzadıqda yaşayış qohumlarından biri olmasına inandırmağa çalışır. Heç bir halda qapını açmaq olmaz. Bəs nə etmək lazımdır?

*Men bu dayını tanımırıam.
Men ona qapı açı bilmərəm.*

*Su idarəsindən gəlmisəm.
Qapını aç, sayğaca baxıb.*



59

**MƏNİM
SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM**

24-cü mövzu

- Küçədə tək qaldıqda nə etmək lazımdır?**
- Küçədə, nəqliyyatda şübhəli əşyalara rastlaşanda mən nə etməliyəm?**



Mon valideynlərimi itirmişəm.



Rastlaşıdırın şübhəli əşya və bağışlamalarda həyat üçün təhlükəli, zərərlidər ola bilərlər.

- Nə üçün evdə tək olanda qapını açmaq olmaz?**
- Nə üçün küçədə, nəqliyyatda şübhəli əşyalara, bağışlamalara toxunmaq olmaz?**

*Bu mənim deyil.
Ona toxuna bilmərəm.
Böyüklərə xəbər vermək lazımdır.*

60

- Küçədə tanış olmayan insanlarla özümüzü necə aparmalıyıq?
- Ətrafdakı şübhəli əşyalara toxunmağın təhlükəsi haqqında nə öyrəndik?
- Biz hansı qaydalara riayət etməliyik ki, şübhəli əşyalar bizə ziyan etməsin?

Müzakirələrə əsasən şagirdlərlə nəticələr çıxarıılır və ümumiləşdirmə aparılır.

Evdə tək olduğunda, qapı və ya telefon zəngi çalınanda, küçədə tək qaldıqda, küçədə şübhəli əşyalarla rastlaşanda biz təhlükəsizlik qaydalarına əməl etməliyik.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı:

Küçədə tək qaldığınız zaman polislə aranızda olan dialoqu qurun.

Refleksiya və qiymətləndirmə:

Özünüqiymətləndirmə

Tapşırığı tam və düzgün yerinə yetirdim	Dərsdə diqqətli oldum	Əlavələr etdim	Sual verdim	Fəal idim	Etiket qaydalarına riayət etdim	Cəmi

25. MƏN YOLU NECƏ KEÇƏ BİLƏRƏM

Məzmun xətti: Sağlamlıq və təhlükəsizlik

MƏQSƏD

- Səki və yolin kənarı ilə hərəkət etmək, işıqforun işarələrinə əməl etmək kimi qaydaları sadalayır (4.2.3.);
- Yolu keçmək üçün ən təhlükəsiz üsulu seçir (4.2.3.);
- Avtobusu, avtomobili nəqliyyat vasitələri kimi tanıyır (4.2.4.).

İNTEQRASIYA: F-t.: 2.1.1., 4.1.1.; T-i.: 2.1.1.

DƏRSİN TİPİ: induktiv

İŞ FORMALARI: bütün siniflə iş, fərdi iş

İŞ ÜSULLARI: beynin həmləsi, problem situasiyanın təhlili, rollu oyunlar, səhnələşdirmə, şəkli işarəyə görə uyğunlaşdır, işarəni təlimatla uyğunlaşdır

RESURSLAR: dərslik, «Royal» uşaq jurnalı, № 5, şəkillər – yol, nəqliyyat hərəkəti, piyadalar, sahə polisi, yazı plakatları, internet resursları

<http://www.video.az/az/video/3947/yol-hereketi-qaydaları-az-yaşlıların-dili-ile-xezer-tv>

<http://www.bankreceiptov.ru/skazki/skazki-0004.shtml>

<http://gkuznetsova69.rusedu.net/post/2874/30015>

<http://www.youtube.com/watch?v=u0OtUPo-3wI>

<http://www.youtube.com/watch?v=6Glr2Eln1PQ&feature=related>

Motivasiya:

Müəllim sinfə işıqforun maketini gətirir.

- Bu nədir?
- İşıqfor bizə nə zaman lazım olur?
- Yollarda işıqfor olmasa, nə baş verə bilər?

Tədqiqat suali:

Yolda hərəkət edən zaman hansı yol hərəkəti qaydalarına əməl etməliyik?

Tədqiqat sualına dair şagirdlərin fərziyyələri lövhədə qeyd olunur.

Tədqiqatın aparılması:

Şagirdlər dərslikdə və digər resurslarda olan yeni məlumatlarla tanış olurlar. Sonra bütün siniflə tədqiqat aparılır.

Oyun 1. «İşıqforun işarələri» oyunu: bu fəaliyyətdə iştirak etmək üçün şagirdlər əvvəlcədən hazırlanmış 3 işarədən: qırmızı, sarı, yaşıl dairələrdən istifadə edəcəklər.

Müəllimin təlimatı: «Siralar üzrə müsabiqə aparılacaq. Mənim təlimatımı diqqətlə dinləyin. Hansı sıra işıqforun işarələrini düz və daha tez qaldırsa, qalib gələcək».

«Piyadalar, dayanın!», «Piyadalar, yol sizindir!», «Nəqliyyat, sür», «Nəqliyyat və piyadalar, diqqətli olun», «Nəqliyyat, dayan!»

Oyun 2. «İşıqfor» oyunu böyük qrupda təşkil olunur.

Variant 1. Şagirdlər arasında rollar paylanılır. İşıqfor rolunda müəllim olacaq. Bir nəfər yola nəzarət edən yol polisi olacaq. Digər şagirdlər 2 qrupa bölündür: piyadalar və nəqliyyat. İştirakçılar öz rollarına uyğun olaraq hərəkət edirlər. Bir müddətdən sonra rollar dəyişilir.

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

25-ci mövzu

MƏN YOLU NECƏ KEÇƏ BİLƏRƏM

İşqfor nə üçün lazımdır?
Ömənə yolu keçməkdə necə kömək edə bilər?

- Nə üçün bəzi işqforlarda iki, bəzilərdə isə üçrəngli işq var?
İşqfor iki cür olur. Üç və ikirəngli. Üçrəngli işqfor nəqliyyat, ikirəngli işqfor isə piyadalar üçündür.
- Qırmızı işq yananda yolu keçmək olmaz!
Yolu yaşıl işq yananda keçmək lazımdır!

İşqforu səkilərdə, piyada keçidlərində, hərəkət çox olan yerlərdə qoyurlar.
İşqforun rəngli işqları qəzaların qarşısını almağa kömək edir.

- Işqfor olmasa, yollarımızda nə baş verər?

61

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

25-ci mövzu

Yol polisi yol hərəkəti qaydalarına əməl olunmasına nəzarət edir.
Küçədə və səkilərdə hərəkət edən insanlara piyada deyirlər. Səki piyadaların hərəkəti üçün yoldur. Piyadalar səki ilə hərəkət etməlidirlər.
Şəxsi yolu ilə avtomobillər hərəkət edir.

- Yol hərəkəti qaydalarına əməl olunmasına kim nəzarət edir?
- Piyadalar üçün səkilər olmasa, nə baş verər?

Nəqliyyat və piyada işqforları bir-birindən nə ilə fərqlənir?
Piyadalar harada hərəkət etməlidirlər? Nə üçün?

62

Variant 2. Bütün şagirdlər piyadadırlar. Müəllim işqfor rolunda olacaq. Oyun sıralar arasında müsabiqə şəklində keçirilir. İştirakçılar diqqətli olmalıdır. Nəqliyyat işqforunda qırmızı işq olanda şagirdlər yerində yeriməlidirlər. Sarı işq olanda, şagirdlər dayanmalı və əl çəlməlidirlər. Yaşıl işq olanda şagirdlər sakit dayanmalıdır. Hansı sıradə şagirdlər daha diqqətli və qaydalara uyğun hərəkət edir o sırada qalib gəlir.

Məlumatın mübadiləsi və müzakirəsi:

- Biz bu gün nə öyrəndik?
- Piyada nəyi bilməlidir və yolda necə hərəkət etməlidir? Biz hansı yol hərəkəti qaydalarına əməl etməliyik?
- İşqfor nə üçün lazımdır?
- Biz yol hərəkəti qaydalarını necə öyrəndik?

Nəticələrin çıxarılması və ümumiləşdirmə:

Müəllim şagirdlərlə birlikdə tədqiqat sualına və fərziyyələrə qayıdır. Yolda hərəkət edən zaman biz piyadalar üçün və nəqliyyat üçün olan yol hərəkəti qaydalarına əməl etməliyik. İşqfor nəqliyyatın və piyadaların hərəkətini tənzimləyən qurğudur (vasitədir). İki növ işqfor var — üç və ikirəngli. Üçrəngli işqfor nəqliyyat, ikirəngli işqfor isə piyadalar üçündür. Şagirdlərlə birlikdə nəticə çıxarılır.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: «Yolda qəza» adlı kiçik əhvalat yaradın.

Refleksiya və qiymətləndirmə:

Özünüqiymətləndirmə

Tapşırığı tam və düzgün yerinə yetirdim	Dərsdə diqqətli oldum	Əlavələr etdim	Sual verdim	Fəal idim	Etiket qaydalarına riayət etdim	Cəmi

26. İSTİFADƏ ETDİYİMİZ NƏQLİYYAT

Məzmun xətti: Sağlamlıq və təhlükəsizlik

MƏQSƏD

- Nəqliyyat vasitələrini sadalayır (4.2.4.);
- Nəqliyyat vasitələrini bir-birindən fərqləndirir (4.2.4.);
- Nəqliyyat vasitələrinin təyinatını izah edir (4.2.4.);
- Nəqliyyatdan istifadə qaydalarını sadalayır (4.2.3.).

İNTEQRASIYA: A-d.: 2.1.1., 1.2.3.; Riy.: 5.2.1.; Tex.: 2.1.1.; İnf.: 1.1.1.

Motivasiya:



Gizlədilmiş anlayışa aid şagirdlərin fikirləri dinlənilir və anlayışın nəqliyyat olduğu açıqlanır.

Şagirdlər dərslikdə olan və digər resurslara əsaslanaraq nəqliyyat vasitələri haqqında yeni məlumatla tanış olurlar və tədqiqatı kiçik qruplarda davam edə bilərlər.

I variant: Hər qrupa ona təqdim edilən nəqliyyat növünə aid şəkilləri seçib vərəqdə yapışdırmaq və həmin nəqliyyat növündən necə istifadə edilməsi haqqında danışmaq tapşırıla bilər.

II variant: Jurnallardan nəqliyyatın müxtəlif növlərinə aid şəkilləri kəsib yapışdırmaq və həmin nəqliyyat növündən necə istifadə edilməsi haqqında danışmaq tapşırıla bilər.

III variant: Pantomima vasitəsilə hər növdən olan bir nəqliyyat göstərə bilərlər.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Biz bu gün nəqliyyat haqqında nə öyrəndik?
- Hansı nəqliyyat növləri var?
- İnsan öz həyatında nəqliyyatdan necə istifadə edir?
- Nəqliyyat olmasayı insanın həyatı necə olardı?

Müzakirələrə əsasən şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

İnsanlar bir yerdən digər bir yerə hərəkət etmək üçün, yüklerini daşımaq üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edirlər. Müxtəlif nəqliyyat növləri var – hava, su, yerüstü, yeraltı nəqliyyat. Bütün nəqliyyat növləri insanların hərəkətini və işlərini asanlaşdırır.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı:

«Gələcəyin nəqliyyatı» — şəkil çəkin.

Refleksiya və qiymətləndirmə:

Özünüqiymətləndirmə

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

27. TƏBİİ FÖVQƏLADƏ HADİSƏ NƏDİR


Məzmun xətti: Təbiət və biz. Sağlamlıq və təhlükəsizlik

MƏQSƏD

- «Təbii fövqəladə hadisələr» anlayışını izah edir (4.3.1.);
- Daşqın, subasma, qasırğa, ildirim, zəlzələ, torpaq sürüşməsi, qar uçqunu olan təbii fövqəladə hadisələri təsvirlərdə tanıyır (4.3.1.);
- Daşqın, subasma, qasırğa, ildirim, zəlzələ, torpaq sürüşməsi, qar uçqunu kimi fövqəladə hadisələri əlamətlərinə görə bir-birindən fəqləndirir (4.3.1., 1.1.2.);
- Canlıların yaşamasını şərtləndirən amilləri izah edir (1.3.2.).

İNTEQRASIYA: A-d.: 2.1.1., 1.2.3.; Riy.: 5.2.1.; Tex.: 2.1.1.; İnf.: 1.1.1.

Motivasiya:



Sual ətrafında asılmış şəkillərə əsasən şagirdlərə anlayışı müəyyən etmək təklif olunur. Anlayış şagirdlər tərəfindən müəyyən edilmədikdə müəllim tərəfindən təqdim edilə bilər.

Şagirdlər dərslikdə olan və digər resurslara əsaslanaraq təbii fövqəladə hadisələr, onların xüsusiyyətləri haqqında yeni məlumatla tanış olurlar və tədqiqatı kiçik qruplarda davam etdirə bilərlər.

I variant: Hər qrup ona verilən təbii fövqəladə hadisəyə aid olan şəkilləri onlara təqdim edilmiş şəkillərdən seçərək, bu zaman hansı təhlükələrin yaranmasını qeyd edə bilər.

II variant: Hər qrupun vərəqində bir təbii fövqəladə hadisə yazılır. Qruplar yazılın hadisəyə aid fikirlərini yazmalıdır. Müəyyən edilmiş vaxtdan sonra «Karusel» üsulundan istifadə edərək, hər qrupun vərəqi digər qrupa ötürülür və məlumat digər qrup tərəfindən əlavə edilir.

III variant: Hər qrup pantomima, jestlər, səslər vasitəsilə təbii fövqəladə hadisələri nümayiş etdirə bilər.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Biz bu gün nə öyrəndik?
- Təbii fövqəladə hadisələr hansılardır?
- Nə üçün onları belə adlandırırlar?
- Hansı təbii fövqəladə hadisələr arasında oxşarlıq var? Bəs onlar nə ilə fərqlənirlər? (Məsələn: «Zəlzələ» və «torpaq sürüşməsi» — ikisi də torpaqda baş verən hadisədi, torpağın tərpənməsi ilə bağlıdır; biri torpağın daxildən tərpənməsi, digəri isə torpağın dağdan sürüşməsi ilə bağlıdır.)

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

MƏNİM
SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

27-ci mövzu

TƏBII FÖVQƏLADƏ HADİSƏ NƏDİR?

Bu nədir? Bu dəhşətli hadisələr necə baş verir?

Bu dağıntılar zəlzələ nəticəsində yaranıb. Güclü zəlzələ dagitici többi fəlakətdir. Bu zaman yaranan yaralı takanlar evləri və tikililəri uçurur. Zəlzələ insan itkisini da səbəb olabilir.

- Nə baş verir? Su nə üçün galixib sahiləri aşır?**
- Bu, daşqın, subasmadır. Daşqın, subasma çayların, göllərin, danızların suyunun daşın ətraf əraziləri basmasıdır.**
- Bu nədir? Necə da sürətlə fırlanır!**
- Bu, qasırğadır. Qasırğa zamanı hava çox sürətlə hərəket edir və güclü külək yaradır.**

65

MƏNİM
SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

27-ci mövzu

Torpaq niyə dağılıb?

Bu, **torpaq sürüşməsidir**. Torpaq sürüşməsi zamanı torpaq dağlarından, yüksəkliklərdən aşağı sürüşür.

- Bu nədir belə? Sanki buludlar yerə töküller!**

Bu, **qar uçqunudur**. Qar uçqunu dağlardan çoxlu qarın aşağı sürüşməsidir.

Güclü zəlzələ, subasma, qasırğa, torpaq sürüşməsi, qar uçqunu — təbii fəvqəladə hadisələrdir. Bu təbii hadisələr böyük dağıntılarla səbəb olduqda többi fəvqəladə hadisə adlanır.

- Torpaq sürüşməsi zəlzələdən nə ilə fərqlənir?**
- Subasma qar uçqunundan nə ilə fərqlənir?**
- Dağıntılarla səbəb olan zəlzələ, subasma, qasırğa, ildirim, torpaq sürüşməsi, qar uçqunu nə üçün təbii fəvqəladə hadisə adlanır?**

66

Müzakirələrə əsasən şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

Zəlzələ, subasma, qasırğa, ildirim, torpaq sürüşməsi, qar uçqunu — təbii fəvqəladə hadisələrdir. Təbii fəvqəladə hadisələr insanlardan asılı olmayaraq, gözlənilməyən bir anda baş verir. Bu hadisələr zamanı insanlar zərər çəkə, evsiz qala bilərlər.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Hər hansı bir təbii fəvqəladə hadisəyə aid şəkil çəkin.

Refleksiya və qiymətləndirmə:

Özünüqiymətləndirmə

Tapşırığı tam və düzgün yerinə yetirdim	Dərsdə diqqətli oldum	Əlavələr etdim	Sual verdim	Fəal idim	Etiket qaydalarına riayət etdim	Cəmi

28. TEXNOGEN QƏZA NƏDİR

Məzmun xətti: Saqlamlıq və təhlükəsizlik

MƏQSƏD

- Texnogen qəzaları (partlayış, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zərərli maddələrlə çirkənməsi) təsvirlərdə tanıyır (4.3.1.);
- Partlayış, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zərərli maddələrlə çirkənməsi kimi texnogen qəzaları bir-birindən fərqləndirir (4.3.1., 1.1.2.).

İNTEQRASIYA: A-d.: 1.2.1., 3.1.4., 3.1.5.; Riy.: 5.2.1.; T-i.: 2.1.4.; İnf.: 1.2.3.

Motivasiya:

Maqnitofondan və ya axtarış serverində hər hansı qəzanın səsi nümayiş etdirilə bilər. Lövhədə yazı:

*Qasırğa, yanğın, subasma, böyük nəqliyyat qəzası, partlayış, ildirim
Təqdim edilənlərin nəyə aid olduğuna dair müzakirə keçirilir.*

Müəllim tərəfindən texnogen qəza anlayışı daxil edilə bilər. Şagirdlər dərslikdə olan və digər resurslara əsaslanaraq texnogen qəzalar, onların yaranmasına aid yeni məlumatla tanış olurlar. Tədqiqat kiçik qruplarda və ümumi siniflə davam etdirilə bilər.

I variant: Hər qrupa texnogen qəzalardan birini — «Yanğın», «Partlayış», «Böyük nəqliyyat qəzası», «Ətraf mühitin zərərli maddələrlə çirkənməsi» — çəkmək və insanlar üçün hansı təhlükələrin olması haqqında məlumat yazmaq tapşırıla bilər.

II variant: «Mikrofon» üsulundan istifadə edərək bütün siniflə texnogen qəzalara aid müzakirələr keçirilə bilər.

III variant: «Texnogen qəzaların (yanğın, partlayış, böyük nəqliyyat qəzası, ətraf mühitin zərərli maddələrlə çirkənməsi) baş verməməsi üçün yaddaş — bütün siniflə lövhədə yazılıa bilər.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirələr təşkil edilir:

- Fövqəladə hadisələr haqqında daha nə öyrəndik?
- Bu qəzalar nə üçün texnogen adlanırlar?
- Texnogen qəzalar insanın həyatı üçün hansı təhlükələri gətirir?

Müzakirələrə əsasən şagirdlərlə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

Partlayış, yanğın, böyük nəqliyyat qəzası, ətraf mühitin zərərli maddələrlə çirkənməsi — texnogen qəzalar adlanır. Bu qəzalar texnika ilə əlaqəli olur və insan fəaliyyəti nəticəsində baş verir. Texnogen qəzaların baş verməməsi üçün insanlar daha diqqətli və məsuliyyətli olmalıdır.

Dərsdə şagirdin nailiyyətlərini müəyyən etmək üçün kitabda mətnin sonunda verilən suallardan istifadə olunur.

Ev tapşırığı: Hər hansı bir texnogen qəzaya aid şəkil çəkin.

Refleksiya və qiymətləndirmə:

Özünüqiyətləndirmə

Qiymətləndirmə məqsədlərdən çıxarılan meyarlar üzrə aparılır.

29. FÖVQƏLADƏ HADİSƏLƏR ZAMANI NƏLƏRİ BİLMƏK LAZIMDIR

Məzmun xətti: Sağlamlıq və təhlükəsizlik

MƏQSƏD

- Mülki müdafiə siqnallarını tanıyor (4.3.2.);
- Mülki müdafiə siqnallarının ötürmə vasitələrini sadalayır (4.3.2.);
- Əleyhqaz, respirator, yanğınsöndürmə balonunu tanıyor (4.3.2.);
- Süni yaradılmış yanım zamanı su, qum, respiratordan istifadə bacarıqlarını nümayiş etdirir (4.3.3.).

İNTEQRASIYA: A-d.: 1.2.3.; Tex.: 2.1.1., 2.1.2.; T.-i.: 2.1.4.; İnf.: 1.1.4., 4.1.1.; F-t.: 2.1.3., 4.1.1.

Motivasiya:

I variant: Lövhədə polis, təcili yardım, yanğınsöndürmə maşınlarının şəkilləri asılı bilər.

II variant: Yanğınsöndürmə maşınının səsi səsləndirilə bilər.

Təqdim edilənlər ətrafında müzakirə aparıla və onların fəvqəladə hadisələr zamanı istifadə olunması şagirdlər tərəfindən qeyd oluna bilər.

Şagirdlər tərəfindən dərslikdə olan və digər resurslara əsaslanaraq, fəvqəladə hadisələr zamanı özümüzü mühafizə etmək üçün nələri bilməliyik və nələrdən istifadə etməyin vacib olduğuna dair məlumat toplanılır. Şagirdlər kiçik qruplarda tədqiqatı davam edə bilərlər. Quplara respirator, vedrə, uşaq beli və qum dolu vedrə verilə bilər, şagirdlər onlardan istifadə etmə qaydalarını nümayiş etdirirlər.

Cütlərdə şagirdlər fəvqəladə hadisələr zamanı istifadə edilə bilən müdafiə vasitələrini çəkə bilərlər.

Şagirdlər təqdimatlar edir və məlumat mübadiləsi keçirilir. Suallar əsasında müzakirə təşkil edilir:

- Biz bu gün nə öyrəndik?
- Hansı mülki müdafiə siqnalları var?
- Onları bilmək bizə nə üçün vacibdir?

Müzakirələrə əsasən şagirdlərlə birlikdə nəticələr çıxarılır və ümumiləşdirmə aparılır.

Fövqəlada hadisələr zamanı özümüzü xilas etmək üçün müxtəlif vasitələrdən istifadə etməliyik. Əleyhqaz, respirator, yanğınsöndürmə balonu, su və qum qəzalardan mühafizə zamanı istifadə olunan ən sadə vasitələrdir. Fövqəladə hadisə baş verdikdə — havaya zəhərli maddələr yayıldıqda, kütłəvi qırğın silahlarından istifadə edildikdə, daşqın və s. hallarda həyəcan siqnalı verilir.

Bu siqnalı eşitdikdə aşağıdakılari etmək lazımdır:

- televizor və ya radionu yandırmaq;
- hadisə haqqında məlumatı dinləmək;
- bütün ailə üzvlərinə məlumat vermək;
- xəstə və qocalara yardım etmək.

29-cu mövzu

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

- Yangını ilk anlarda biz özümüz də söndürə bilərik. Bunu necə etmək olar?

Yangının yanğınsöndürmə balonu ilə söndürülməsi
Yangının su ilə söndürülməsi
Yangının qum ilə söndürülməsi

- Fövgələdə hadisənin baş verəcəyi barədə mən necə məlumat ala bilərəm?

Fövgələdə hadisə bas verdiğinde – havaya zəhərli maddələri yıldırıqda, daşın və s. zamanı hayəcan siqnalları verilir. Bu siqnali eşitdikdən sonra hadisələrlə etmək lazımdır:

- televizor və ya rədiyonu yandırmaq;
- hadisə haqqında məlumatı dinləmək;
- bütün ilə üzvlərinə məlumat vermək;
- xəstə və gəcələrə yardım etmək.

Hayəcan siqnalları hansı vasitələrlə verilir?

- radio, televizor;
- səs və işıq siqnalları, mülki müdafiə siqnalları;
- zəng səsləri.

Fövgələdə hadisələr zamanı davranışın qaydalarını bilməkə siz özünüzü və ətrafinızdakılari təhlükədən qoruya bilərsiniz.

- Fövgələdə hadisələr zamanı özünü müdafiə etmək üçün hansı vasitələrdən istifadə edə bilərsən?
- Yangını söndürmək üçün hansı vasitələrdən istifadə etmək olar?
- Fövgələdə hadisələr haqqında biz necə məlumat alırq?

70

29-cu mövzu

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

SON SÖZ
Əziz şagird!

Sən artıq 1-ci sinfi bitirdin. «Həyat bilgisi» fənnini keçərkən ətrafında baş verən canlı və cansız təbiət hadisələri haqqında yeni məlumatlar elde etdin. Təbiət varlıqlarını bir-birindən fərqləndirməyi öyrəndin. Ətrafında baş verən hadisələri araşdırın. Yasadığın cəmiyyətdə ətrafındakı insanlarla, kollektivlərlə tanış olsun. Dövlətin sanin həyatında oynadığı rolu araşdırın. Həyatınızla bağlı suallar ətrafında düşünməyi və onlara cavab tapmağı öyrəndin.

Bütün bunları son oxuduğun dörslik və digər kitabları, baxdığın səkkiller, videolar, aparılan təcrübələr vasitəsilə edirsin.

Şəhər mənzilərdə müzakirələr aparır, əməkdaşlıq edir. Onlarla birlikdə nəyi issa öyrənəndə, yaradanda seviniridən və özüna inanım artırıd.

Bir il ərzində «Həyat bilgisi» darslarında elde etdiyin bilik və bacarıqlar səns cəmiyyətdə olan qaydalarla əməl etməyə, rahat yaşamaga və müvaffiqiyət qazanmaga kömək edəcək. Əziz dost, səns həyatda uğurlar arzulayıraq!

71

Yaradıcı tətbiqetmə:

Müəllim əvvəlcədən 1 nəfərdən xahiş edir ki, sınıfə girib elan etsin: «Diqqət! Diqqət! Məktəbdə təhlükəli vəziyyət yaranıb. Hamı təcili məktəbi tərk edib, onun qarşısında toplanmalıdır». Müəllim bu süni ekstremal vəziyyəti yaradır və sinfi yığıb, məktəbin çıxışına aparır.

Sonra şagirdlərlə bu vəziyyət müzakirə edilir:

- Biz bu vəziyyətdə tez toplana bildikmi?
- Bizə nə mane oldu, nələrdə çətinlik çəkdik?
- Biz gələn dəfə nələri nəzərə almalıyıq?

Bu tapşırıqda edilmiş səhvləri nəzərə alaraq 2-ci dəfə şagirdlərlə məşq etmək olar.

Ev tapşırığı: Həyəcan siqnallarını verən müxtəlif vasitələrin şəklini çəkin.

Refleksiya və qiymətləndirmə:

- Yeni bilikləri biz necə əldə etdik?
- Bizə yeni məlumatı öyrənməyə nə kömək etdi?

	Qiymətləndirmə üzrə meyarlar						Ümumi nəticə	
	Tapşırığın tam yerinə yetirilməsi	Fəal din-ləmə	Birgə iş	Yara-dıcılıq	Əlavələr			
					Suallar	Cavablar		
I qrup								
II qrup								
III qrup								
IV qrup								

KİTABIN İÇİNDƏKİLƏR

Giriş	3
Qiymətləndirməni həyata keçirmək üçün müəllimə tövsiyələr və qiymətləndirmə nümunələri	8
Həyat bilgisi 1-ci sinif — Mövzuların tədrisi texnologiyası üzrə cədvəl.....	13

MƏN VƏ MƏNİ ƏHATƏ EDƏN VARLIQLAR

1. Mən canlı varlığam	28
2. Məni əhatə edən canlı varlıqlar	30
3. Canlılara yaşamaq üçün nələr lazımdır	32
4. Təbiətdə nələr var	33
5. Məni əhatə edən təbiət.....	35
6. Cansız təbiətdə hadisələr.....	36
7. Ətrafımda baş verən canlı təbiət hadisələri	37
8. Mən ətrafımı təmiz saxlamalıyam.....	39

MƏN VƏ MƏNİ ƏHATƏ EDƏN CƏMİYYƏT

9. Kollektiv nədir	40
10. Ailə büdcəmiz	42
11. İstifadə etdiyimiz pul vahidləri	44
12. Dövlətimizin rəmzləri	46
13. Mən məktəbdə və sinifdə hansı qaydalara əməl etməliyəm	47
14. Mənim hüquqlarım	48

MƏNİM MƏNƏVİYYATIM

15. Mən insanların əhatəsində	50
16. Mən necə yaxşı insan ola bilərəm	51
17. Ünsiyyətə mane olan xüsusiyyətlər	52
18. Din	53
19. Mənim ətrafdakılarla münasibətim.....	54

MƏNİM SAĞLAMLIĞIM VƏ TƏHLÜKƏSİZLİYİM

20. Mənim sağlamlığım	56
21. Mənim gün rejimim	58
22. Mən müxtəlif havalarda necə geyinməliyəm	59
23. Ətrafimdakı məişət cihazları.....	60
24. Ətrafımda daha nələr təhlükəli ola bilər.....	62
25. Mən yolu necə keçə bilərəm.....	64
26. İstifadə etdiyimiz nəqliyyat	66
27. Təbii fəvqəladə hadisə nədir.....	67
28. Texnogen qəza nədir	69
29. Fəvqəladə hadisələr zamanı nələri bilmək lazımdır	70

PULSUZ